



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14 dekabr 2015-ci il Bazar ertəsi № 278 (6306) Qiyməti 40 qəpik

Xəbər

Adam
döyməyə
görə cəza
sərtləşdirilir

yazısı sah.14-də

Gündəm

**Neftçilərimizin itkin
düşməsindən 10 gün ötdü**



Onların doğmalarında azacıq da olsa ümid işariləri qalıb; dünyada bu tipli hadisələr dəfələrlə olub; Mirvari Qəhrəmanlı: "Sağ qalma ehtimalı sıfır enib..."

yazısı sah.12-də

**Neftin "qara günü" -
iqtisadiyyatımız risk altında...**

yazısı sah.5-də

**Rusiya və Türkiyə
arasında sürpriz görüş**

yazısı sah.3-də

**Amerikalı həmsədrlə bağlı
məsələ ciddiləşir**

yazısı sah.6-da

**2016 - Dağlıq Qarabağ
münaqişəsi üçün "açar il"**

yazısı sah.11-də

2015 müxalifət üçün necə keçdi...

yazısı sah.12-də

**Müəllimlər Institutunun
sabiq filial rəhbərindən
şok ittihamlar**

yazısı sah.4-də

Serj Sərkisyanın AŞPA təlaşı

yazısı sah.13-də

**Xalça Muzeindəki "xalçaaltı
məsələlər" nazirlikdə araşdırıldı**

yazısı sah.4-də

**Azərbaycan, Gürcüstan və Türkiyə
XİN rəhbərləri Tiflisdə görüşəcək**

yazısı sah.2-də

Evinde yuxılan 71 yaşı kişi öldü

yazısı sah.14-də

Soyuq ayların xain qatili - turşular

yazısı sah.15-də

**Putindən "qiyamətə
hazırlıq" əmri...**

yazısı sah.2-də

Eldar Mahmudovun brilyant biznesi səfirin karyerasını bitirə bilər

"MAHMUDOVÇULAR" IN AFRİKADAKİ "SƏFİRİ" - ŞOK İDDİA

MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün bizimlə ticarət dövriyyəsi cəmi 2 milyon dollar olan CAR-da səfirlilik açılmasına nail olub; Akif Covdarov isə səfir postuna həmyerlisi Elxan Poluxovun təyin edilməsinə çalışıb; Poluxovun hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi o zaman da bəzi suallar yaratmışdı...



yazısı sah.5-də

İrandan Rusiya əleyhinə sürpriz gediş - Ankara və Bakı udusda

Tehran Suriya məsələsində Moskva ilə hərbi ittifaqdan çıxdı; İranın qəfil qərarının pərdəarxasında hansı hədəflər durur, Kreml təklənir?..

yazısı sah.7-də



**İsa Sadıqov:
"Rusiya Türkiyə
ilə qarşidurmaya
hazır deyil, məhv
olacağını bili"**

yazısı sah.6-da



**Ərəstun Oruclu:
"Milli Təhlükəsizlik
Nazırlığından
müxtəlif müxalif
gruplara uzanan
əllər olub"**

yazısı sah. 8 və 9-da



**Nofəl Ağamalıoğlu:
"Ağamalı Sadıq
Əfəndi qısa ölüm
yasasa da, kişi
kimi yaşadı"**

yazısı sah.10-da

İlham Əliyev Vladimir Putinə bassağlığı verib



Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə bassağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: "Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəberi məni dərinəndən kədərləndirdi.

Size, həlak olanların doğmalarına və yaxınlarına dərin hüsnə başsağlığı verir, xəsəret alanları tezliklə saqlamasını arzu edirəm".

Qeyd edək ki, yanğın nəticəsində 23 nəfər ölüb.

"1 dollar 2 manat olmayıcaq"

"Ziraat Bank Azərbaycan" ASC bu gün açıqlama yayaraq ASC İdarə Heytinin sədri Avni Demircinin adından manatın kursu ilə bağlı verilən bəyanata aydınlıq götərib. Bankdan virtualez.org saytına verilən açıqlamada deyilir ki, dekabrın 11-12-də Azərbaycanın bəzi KİV-lərində "Ziraat Bank Azərbaycan" ASC İdarə Heytinin sədri Avni Demircinin ölkədə 1 dolların 2 manat ola biləcəkini ifade etdiyinə dair yanlış məlumatlar yayılıb.

"İctimaiyyətin, o cümlədən müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, bəzən məlumatların heç bir esası yoxdur və onlar həqiqətə uyğun deyil. 152 illik tarixə malik olan "Ziraat Bank" fəaliyyətdə olduğu ölkələrin iqtisadiyyatına dair araşdırma və proqnozlarını kütləvi informasiya vasitələrində paylaşmamaq prinsiplerine sahibdir.

Təmsil etdiyimiz bank dünyanın 18 ölkəsində fəaliyyət göstərir və her bir ölkədə biz yerli valyutaya güvənirik. Qardaş ölkə Azərbaycanın milli valyutası və iqtisadiyyatının sabitliyinə güvənəmiz hər zaman olduğu kimi yüksəkdir".

Bank bəyan edir ki, bu tərz yanlış və həqiqətə uyğun olmayan xəbərlərə qarşı hüquqları qanunvericilik çərçivəsində qorunur: "İctimaiyyətdən və müştərilərimizdən KİV-lərdə yayılan yanlış və həqiqətə uyğun olmayan xəbərlərə etibar edilməməsinə xahiş edirik".

Rusiyada təyyarə qəzası: 4 ölü

Rusiyinin Stavropol şəhərində yüngül motorlu təyyarə qəzaya uğrayıb. Oxu. Az xəbər verir ki, bu barədə İnterfax-a FHN-nin regional idarəsinin mətbuat xidmətində məlumat verilib. Son məlumatı osasen, qəza zamanı 4 nəfər ölüb. Xilasedicilər bildirilər ki, təyyarə Suvorov köndəndə qəzaya uğrayıb.

LifeNews kanalının məlumatına görə, təyyarenin uçusu qeydə alınmayıb.

Rusyanın döyüş gəmisində Türkiyə gəmisinə atəş açıldı

Rusiyannı Müdafia Nazirliyi Egey dənizində Türkiyəyə məxsus gəmi istiqamətində atəş açılması barədə məlumat yayılıb. Lent.az İnterfaks-a istinadən xəber verir ki, Egey dənizində hərəkətənən Rusiyaya məxsus döyüş gəmisi məməkün toqquşmanın qarşısını almaq üçün yaxınlıqdakı Türkiyə gəmisi istiqamətində xəbərdarlıqlı atəş açıb.

Hadise vaxtı gəmilərin toqquşma riski aradan qaldırılıb. Rəsmi Moskva hadisənin vaxtı barədə konkret məlumat verməyiib.

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühəsibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürəcülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44

Tel/Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050) 203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «Iran» klinikasının yanı

Tel/Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

“Qaya Mətbuat Yayımları” MMC!

- İtənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Öger siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisiñizə çatdırılmasınız;

- Mətbuatı slidiqdan sonar abune haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazımlı gəldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

“Yeni Mesavat” - 0.40 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmek lazımdır,

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

İtkin düşən neftçilərin axtarışına bir təyyarə və 3 helikopter cəlb olunub

"Güneşli" yatığının 10-cu dərin dəniz özüldündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub. Fövqələdə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumatə görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir. Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır

"Həzirdə 1 təyyarə və 3 helikopter axtarışla meşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır" deyə, məlumatda bildirilib. Nazirliyində o da əlavə olunub ki, daha iki gəmi mümkün neft daşılmalarının qarşısını almaq üçün cəlb olunub.



Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsidi tapılaq ailələrinə təhvil verilib.

İranın Xarici İşlər Nazirliyi Nardaran olaylarına münasibət bildirib

"İran Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasında baş verən son olayların müxtəlif yönərini yaxınlaşdırır. Biz Azərbaycan rəsmiləri ilə daimi təmasdaşıyiq".

GünAz.TV-nin yaydığı məlumatə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Cabir Ənsari Nardaran olayları barəde açıqlamasında bildirib:

"Qarşılıqlı danışlıklar və fikir mübadiləsi nəticəsində Azərbaycanda İslam adət-ənənələrinin yerinə yetirilməsinə, dini məkanlara hörmət göstərilməsinə münasib atmosfer yaranıb. Bunun nəticəsi ise Səfər ayının son günlərində Azərbaycan Respublikasının məscidlərində və ya hüseyniyyələrində əzadərləq mərasimlərinin keçirilməsidir. Bütün tərəflərdən ayış-saqış tərəpənlərini, ölkələrimiz arasında əlaqələrə xələf gətirməyə çalışan bədxahların siyasi hiylələrinin gerçikləşdirilməsinə mane olmalarını tələb edirik".

Xatırladaq ki, dekabrın 10-da Təbrizdə Azərbaycan konsullüğünün qarşısında etiraz aksiyası keçirilib. İran mətbuatında yayılan məlumatə görə, aksiyada etirazçılar Nardaran olaylarına, "Nardaran şələrinin öldürülməsinə", həmçinin "Azərbaycanda İslam şəriətinin icra olunmamasına" etiraz edib, Azərbaycanda dünyəvi qanunların qaldırılması isteyiblər.

Olnarca etirazçı əllərində "Nardaran şəhidləri" kimi plakatlarla Azərbaycan hökmətini ittiham edib, Azərbaycanda üzənənraq "islama zidd" hərəkətlərə son qoyulması və Nardaran hadisəsində tutulub həbs edilənlərin azadlığı buraxılması tələb ediblər.

□ Xəlidə Gəray

Putindən "qiymətə hazırlıq" əmri...

Rusiya prezidenti Vladimir Putinə bağlı şok iddia ortaya atılıb. BAKU.WS-in məlumatına görə, İngiltərənin "Daily Mirror" qəzeti Putinin nüvə silahı ilə təchiz olunmuş bir hərbi təyyarənin hazırlanması üçün təlimat verdiyi yazır.



Rusyanın hərbi bazasında olan "Ilyushin II-80" modelinin modifikasiya edilmiş versiyası olan yeni təyyarə radar sistemlərinə düşməyəcək şekilde hazırlanacaq. Təyyarə Rusyanın yerdəki əmr mərkəzinin təhdid altında olmasının zamanı belə idarə oluna biləcək şəkildə dizayn ediləcək. Nüvə başlıqli rakətlər ilə de təchiz olunacaq təyyarənin döyüş vəziyyətində bütün yüksəkvəzifli hərbiçiləri daşıya biləcək xüsusiyyətə sahib olacaq hədəflənir.

Elza Seyidcahan: "Efirdə şeir demək qadağasını oğlum qoyub"

Bəstəkar-müğənni Elza Seyidcahan efirdə şeir oxumasına qadağan qoyulduğu barədə açıklama verib. Bu barədə Xəzər TV-də efir gedən "Hər şey daxil" verilişində söz açan müğənni-bəstəkar bildirib ki, ona bu qadağanı qoyan oğlu Əkbərdir: "Oğluma söz vermişəm ki, efirdə bir də şeir deməyəcəm. Şeirlərimi kitab şəklində buraxacam. Sevenlərim hamisini orada oxuyar".

Bununla bağlı musavat.com-a açıqlama verən Elza Seyidcahan oğlunun daha çox hansı şeire görə bu qərarı verməsi barədə danışmaq istəməyib: "Həzirdə İstanbuldayam. Vətənə geri döndükdən sonra bu barədə danışacam. Bütün tələbatı tələbəm Mehman Tağıyevin dekabrın 19-da "Turkvision" yarışmasında edəcəyi çıxışından yazar. Onun yarışmada oxuyağı "İstanbul" mahnısının sözleri Qəniro Paşayevaya, müsikişi isə mənə məxsusdur. Mahnının dinləyənlər barəmizdə bu cür yarızlar: "İki azərbaycanlı qızı İstanbuldan yazdı. Elə yazdılar ki, sanki İstanbulda doğulublar".

Xatırladaq ki, bəstəkar-müğənni tez-tez qeyri-adi şeirləri ilə gündəmə gelir. Onun xüsusilə "Big" şeiri sosial şəbəklərdə populyarlıq qazanıb. Həmin şeirini əməkdar artist bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABI) və Türkiye Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (ILESAM) birgə təşkil etdiyi "Bir millət iki dövlət" layihəsi çərçivəsində Ankarada rəsmi görüşlərin birində təqdim etmişdi.

□ Xəlidə Gəray

Bu gün ölkəyə qar yağacaq

Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yaqmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən APA-ya verilən məlumatə görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çıxınlı yağış yağıcağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gece 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlenilir.

Azərbaycanın bölgelərində səhər və gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, zəif duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Azərbaycan, Gürcüstan və Türkiye XİN rəhbərləri Tiflisdə görüşəcək

Azərbaycan, Gürcüstan və Türkiye xarici işlər nazirlərinin növbəti təcərəffli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək. Bu barədə APA-nın Gürcüstan müxbirinə bu ölkənin xarici işlər naziri Giorgi Kvirişvili bildirib. Onun sözlerinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə aktual və vacib məsələləri müzakirə olunacaq. İlk növbəd ölkələrimiz arasında strateji tərəfdəşliq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpek Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq".

Facebookun binasına hücum olunub

Facebookun Almaniya-Hamburg şəhərinde yerləşən binasına hücum təşkil olunub.

Musavat.com xəbər verir ki, Almaniyın Hamburg şəhərində təxminən 15-20 nəfər Facebookun mərkəzinə daşlar, göz yaşardıcı maddələr və boyā şüşələri ilə hücum edib.

Hamburg polisindən verilən məlumatə görə, hücum nəticəsində ölü və yaralanın olmayıb.

Hücumcuların hadisə yerindən qaça bildikləri də məlumatda bildirilir.

Divarlara boyā spreyi ilə "Facebooku bəyənmə" yazuş hücumçuların şəxsiyyətləri məlum olunmayıb.

□ Aygün SƏFƏRLİ

Pakistan'da ticarət mərkəzinə hücum olub: 10 ölü, 50 yaralı

Pakistanın şimal-qərbində yerləşən bir ticarət mərkəzinə hücum olub. Musavat.com-un məlumatına görə, təşkil olunan bombalı hücum nəticəsində 10 nəfər həyatını itirib. Rəsmilər hücumun Hurram qəbile bölgəsində bir ticarət mərkəzində meydana gəldiyini bildirib. İlk məlumatlara görə, 50 nəfər də həyatını itirib. Hadisə yerinə xüsusi t



**Yazarımız
Tofiq
Yaqqubluya
Azadlıq!**

Həc şübhəsiz ki, bu cür sərəncamlarda cəmiyyətin diqqətində olan siyasi məbuslardan əfv yananlar daha çox azadlığa buraxılır. Hazırda həbsxanalarda əfv yazmalarına baxmayaraq, cəza çəkən siyasi məbuslardan kifayət qədərdir. Bu sıraya NIDA-çı gəncləri (Rəşad Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Ömrə Məmmədov, Əbdüllə Əbilov), "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimli, hüquq müdafiəçisi Rəsul Cəfərov və başqalarını əlavə edə bilərik. Əfv yazmayan, amma cəzalarının 1/3-ni çəkən siyasi məbuslardan da Yeni ildə azad olunacaqları ehtimal edilənlər az deyillər. Bu sıraya Müsavat başqannının müavinləri Tofiq Yaqqublu və Yadigar Sadıqov, müsavatçı gəne Sirac Kərimli daxildir.

Ümumiyyətə, üzümüze gələn əvvəlki lərləndən ciddi şəkildə fərqlənəcəyi, daha çox məbusa şamil olunacağı deyilir.

Əfv Komissiyasının üzvü, deputat Azay Quliyevin son olaraq, əfvə bağlı açıqlaması əfv sərəncamına olan inamı daha da artırıb. "Əfv Komissiyası bütün müraciətləri araşdırır. Komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkil-

Yeni ildə əfv olacağı dəqiqləşib

Azay Quliyev: "Bütün işlər başa çatandan sonra..."



də araşdırırsın və bundan sonra müvafiq qaydada cənab prezidentə tövsiye xarakterli bir təklif təqdim etsin. Bütün işlər başa çatandan sonra son söz cənab prezidentin olacaq" - deyə komissiya üzvü bildirib.

Qeyd edək ki, hər bayram öncəsi həbsxanalarda əfv yazmayan siyasi məbusların demək olar ki, hamısına əfv ərizə-

gar Yaqqublu atasına bununla bağlı müraciətin olmadığını söylədi: "Atamla keçən həftə gördüm. Bu vaxta kim ona əfv yazması üçün hər hansı bir müraciət və təzyiq olmayıb".

REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova da bu cür təklifin olmadığını bildirdi: "Hələ ki belə bir hal yoxdur. Amma bir neçə təklifin olduğunu deməyiblər. Əgər olsayıdı, mən deyərdilər. Ümumiyyətlə, heç bir məbusa hələ ki, belə bir təklif olunmayıb".

Sonda xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki məşhur siyasiyərən "Ayna Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədrovun növbəti məhkəməsi keçiriləcək. Proses artıq sona ya-

Yeni ildə əfv sərəncamı imza- lanacağına dair məlumatlar artıq təsdiqini tapır

Onun əfv yazmasına çalışmışdır. Amma nail ola bilməmişdilər. İndi güman etmirəm ki, bir daha bu cür təzyiq olsun".

Müsavatçı gənclər Fərəc

təkliflərin olduğunu deməyiblər. Əgər olsayıdı, mən deyərdilər. Ümumiyyətlə, heç bir məbusa hələ ki, belə bir təklif olunmayıb".

Sonda xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki məşhur siyasiyərən "Ayna Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədrovun növbəti məhkəməsi keçiriləcək. Proses artıq sona ya-

xınlaşır. Bugünkü məhkəmədə prokurorun vicedən məbusuna iş istəyecəyi, müdafiə tərəfinin çıxış edəcəyi gözlənilir.

□ Cavanşir Abbaslı

Federasiya Şurasının sədri xüsusi qeyd edib ki, Türkiye baş verənlərə düzgün reaksiya verməsə, Rusiya bunu başa düşülməyəcək.

Az önce Belqradda Çavuşoğlu-Lavrov görüşündə de Moskva münasibətlərin normallaşması üçün eyni tələbi iki səfirlər arasında görüşdü. Matviyenko ilə görüş Türkiyə tərəfdən ikinci yüksək səviyyəli görüş idi.

Xatırladaq ki, noyabrın 24-də baş veren təyyarə insidentindən sonra iki ölkə arasında münasibətlər pik həddədək pisləşib. Səfirlər geri çağırılmışdır, Rusiya Türkənin üzr istəməsini tələb edir, Türkiyə isə qarşı tərəfin qırıcılarının sərhədi pozduğunu və pilotə dəfələrlə xəberdarlıq edildiyini bildirərək, haqlı şəkildə "üzr istəməli tərəf varsa, o da Rusiyadır" bəyan edir.

Bu da o anlama gelir ki, rəsmi Ankara belə bir addıma heç vaxt getməyəcək. Əks təqdirdə bu, Ərdoğan iqtidarı üçün hədəflədiyi konstitusiya dəyişiklikləri öncəsi siyasi intihar demək olardı. Görünür Kreml başbələnləri həm də buna ümidiidir - Türkiyədə hakimiyyət dəyişikliyinə.

Yəni rəsmi Moskva bu hökumət dönməndə də olmasa, yeni hökumətin üzrxahlıq edəcəyinə ümidi bəsləyir. Ne demək olar, rusların öz təbirinə ifadə etsək, "Ümid axırıcı ölüm". ("Nadejda umiraet posledney").

□ Siyaset şöbəsi

Yəni rəsmi Moskva bu hökumət dönməndə də olmasa, yeni hökumətin üzrxahlıq edəcəyinə ümidi bəsləyir. Ne demək olar, rusların öz təbirinə ifadə etsək, "Ümid axırıcı ölüm". ("Nadejda umiraet posledney").

"AST Telman"ı müflis edən səbəblər...

Qabil Hüseynli: "Bu adamın müflisinə Putinlə olan gərgin münasibətləri səbəb oldu"

Qadir İbrahimli: "Problemin kökündə "AST Telman"ın özünü görmək lazımdır"

"AST" Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun müflisi olması müzakirə mövzularından biridir. Qisa müddət ərzində məşhur milyarderin çökəmisi, heç şübhəsiz ki, hər kəs tərəfindən həm təccüb, həm də maraqlı doğub.

Əsline qalsa, T.İsmayılovun çöküş prosesi illər ərzində başlamışdı. Bu barədə "Yeni Müsavat" olaraq dəfələrlə məlumat vermişdir. Dünyanın 10-15 milyarderindən biri所说的“AST Telman”在短时间内成为话题，这表明它在商业上引起了关注。

Maraqlıdır, dünya praktikasında bu cür hallar baş verib mi? Məşhur milyarderin çöküşünə səbəb nə oldu? Çoxları prosesde Rusiya və Putin izini axtarırlar. Bu versiya bir qədər inandırıcı göründür. Çünkü zaman-zaman T.İsmayılovun Rusiyada başına gələnlər hər kəsə malumdur. Məşhur milyarderin biznesini düzgün qurmamasına görə müflis olduğunu düşünənlər də az deyil.

Politoloq Qabil Hüseynli hesab edir ki, "AST Telman"ın müflis olmasında əsas yeri siyasi amiller tutur: "Rusiyada Berezovski və Qusinskini tutan dalğa Telman İsmayılovun üzərinə gəldi. Bundan sonra o, Türkiyədə "Mardan Palace" deyilən otel tikdi. Yaxınlarda G20 sammitine gələ, Səudiyyə Ərəbistanının kralı məhz həmin otelə qalmışdı. Onun kapitalını Rusiyadan çıxartması və Türkiyəyə sərf etməsi Putinlə münasibətləri daha gərginləşdirdi. "AST Telman"ın Moskvada xeyli mülkü var idi. Bunlardan biri "Çerkizovsk" bazarı idi. Bu bazarın fealiyyətini bəhane ilə dayandırdılar. "AST Telman"ı həmin bazara sahiblik etmək hüququndan məhrum etdilər. Daha sonra o, torpaq sahəsi icarəye götürdü. Bu torpaq sahəsinə də onun əlindən alındılar. Bu məsələlər birbaşa hakimiyyətin yuxarı pilləsində dayanan şəxslə bağlı idi. Buna görə də, Telman İsmayılov elində qalan pulla Türkiyəyə yollandı. Ağlığı deşək, burada da ona qarşı düzgün hərəket edilmədi. Burada onun enerji borcunu bəhəne getirdilər. Bir dəfə enerji borcunu ödədi, bundan sonra vergidən yayınmasını ortaya artdılar. Vergi borcu adı ilə onun Türkiyədəki otelini horrara çıxardılar. Ərdoğanın yaxın adamlarından birinə satıldılar. "AST Telman"ı müflis etdilər. Qanuna görə, onun bütün əmlakı zəbt edildi. Bundan sonra da satışa çıxarıldı. Burada birinci yeri siyasi amil oynayır".

Q. Hüseynli tanınmış milyarderin qüsurlarından da söz açdı: "AST Telman"ın bəzi qüsurları var idi. Bu onun var-dövlətini artdırmaya imkan vermedi. Onun İovgalığı, təkəbbülü olması, kef-damağa böyük önem vermesi ən böyük səhvlerindən idi. Ad günlerində dünyanın ən tanınmış artistlərini milyonlarla pula dəvət etdi. Bu şəxs "Çerkizovsk" bazarında satıcı işləyə-işləyə sonradan bazarın sahibinə çevrilmişdi. Lakin cızığından tez çıxdı. Onun hərəkətləri siyasi hakimiyyəti qıcıqlandırdı".

Politoloq "AST Telman"ın müflis olmasında Rusiya prezidenti Putinin de rolun olduğunu qeyd etdi: "Bu adamın da müflisine Putinlə olan gərgin münasibətləri başlıca səbəb oldu. Onun müflisine getirib çıxaran amiller içerisinde xasiyyəti, işgüzar olmaması da var. Bu amiller siyasi hakimiyyətin ona qarşı münasibətinin dəyişməsi ilə neticələndi. Yəhudi olması da bu məsələdə mühüm rol oynadı. Son dövrlerdə Rusiyada sıradan çıxarılan iş adamlarının əksəriyyəti yəhudi əsilli idid".

Iqtisadi ekspert Qadir İbrahimli bildirdi ki, məşhur milyarderin müflisine səbəb biznes işini düzgün qurmamasıdır: "Onlar əksər hallarda bizneslərini düzgün qura, vəsaitlərdən səmərəli şəkildə istifadə edə bilmirlər. Belə olan halda həmin vəsaitlər əsas işlərə yox, şəxsin fantaziyalarına uyğun işlərə yönəldilir. Nəticədə həmin iş adamlının sonda müflis olması labüb hala gelir. Bu tendensiyasını azərbaycanlı olıqarxın da timsalında görə bilərik. Söhbət Mübariz Mensimovdan gedir. Bu şəxs bildiyimiz kimi "Xəzər Lənkeran" klubunun faktiki sahibidir. Bu klubun yaradılması onun adı ilə bağlıdır. Klubun texminən 300 milyon büdcəsi var. Amma düzgün qurulmaması nəticəsində klub ciddi uğurlara imza atı bilmir. Son nəticədə ciddi böhran ərefəsindədir. "AST Telman" da texminən bu oxşar hadisələrlə üzləşdi. O, indiyə qədər həyata keçirdiyi layihələrdə iqtisadi səmərəliliyi yox, şəxsi fantaziyalarını əsas götürmüştü. Problemin kökündə "AST Telman"ın özünü görmək lazımdır. Səhv qərarları onu məhvə apardı".

□ Cavanşir Abbaslı



Rusiya Şurasının sədri Valentina Matviyenko və Türkənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. Mətbuatın məlumatına görə, Türkmenistandan paytaxtı Aşqabadda, beynəlxalq konfrans zamanı baş tutan görüş Türkəyə tərəfinin təşəbbüsü ilə reallaşdırıb.

Matviyenko jurnalıstlərə açıqlamasında bildirib ki, bu, onun Çavuşoğlu ilə ilk görüşü deyil. Lakin Rusiya rəsmisi görüşün detalları barədə ətraflı məlumat verməkdən yayınla. "Çox gərgin iş qrafikimiz var. Heç bir resmi görüş planlaşdırılmamışdır", - deyə o, bir qədər də minnətli şəkildə bildirib.

Matviyenko ardıcıl Rusiya rəhbərliyinə daxil olan başqa yüksək çinli rəsmilərin ənə-

Azərbaycan Müəllimlər İnstytutunun Mingəçevir filialının keçmiş direktoru əvəzi, fəlsəfə doktoru Xatirə Həsənova redaksiyamıza yazdığı şikayət məktubunda ələşdiyi təhsil müəssisəsində baş verən qanunsuzluqlardan, əsassız olaraq özünün işdən çıxarılmasından bəhs edib. O qeyd edib ki, bu faktların araşdırılması üçün döfələrlə təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olsa da, problem həllini tapmayıb.

Fəlsəfə doktoru deyir ki, külli miqdarda bündə vəsaitini mənimseyənləri cəzalandırmaq əvəzinə o özü işdən çıxılıb və ona qarşı təzyiqlər başlayıb. Üstəlik, X. Həsənova mənimsemələrlə bağlı faktların nazirlikdə məhz İlyar Vahabov tərəfindən gizlədildiyini vurğulayır. Qeyd edək ki, İlyar Vahabov Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratorudur və onun bir neçə gün əvvəl nazirin əmri ilə işdən çıxarıldığı bildirilir. İşdən çıxarılmaya səbəb kimi onun külli miqdarda mənimsemələrdə iştirakı göstərilir. Mətbuat onun keçmiş nazir Eldar Mahmudovla bağlılığından yazar və onun həbs ehtimalının olduğu bildirilir. Şikayətçi X. Həsənova da məhz AMİ-də baş verənlər cinayət tərkibli faktların Təhsil Nazirliyində İlyar Vahabov tərəfindən ört-basdır edildiyini və araşdırılmadığını bildirir.

X. Həsənova AMİ-də baş verənləri bu cür sadalayır: "Filialın direktoru Oruceli Rzayev işdən yol verdiyi ciddi xətalara, əslində cinayət əməllerinə görə filial rəhbərliyindən kənarlaşdırılaraq AMİ-nin Zaqtala filialına direktor təyin edildi. Mən Azərbaycan Müəllimlər İnstytutuna rəsmi müraciət etdim. Lakin auditin işini yekunlaşdırmasına maneçilik yaratdıqlarına görə mən audit aktını imzalasam da, rektorun tapşırığı ilə aktın bir nüsxəsini mən verməkdən imtina etdilər".

X. Həsənova bildirir ki, bu məsələlər davam edən zaman 2014-cü ilin yanварında təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olub: "Mən nazirə mü-

təşəkkil cinayətkar şəbəkə ilə üz-üzə qaldığımı, AMİ-nin Mingəçevir filialında dövlət sənədlərinin saxtalaşdırılması, bunun araxasında duran yüz min mənatlarla dövlət vəsaitinin mənimsenilməsi faktları barədə ərizəmi ona təqdim etdim. Nazir daxili nəzarət şöbəsinin müdürü Kənan Quliyevə bu məsələni ciddi araşdırmağı tapşırırdı. Daxili nəzarət şöbəsinə yüz min mənatlarla dövlət vəsaitinin mənimsenilməsi faktlarını özündə eks etdirəm audit aktının surətinə təqdim etdim. Auditin özündə saxladığı nüsxədən fotosurət çıxarmışdım. Bu audit aktı dörd maliyyəçi mütexəssis tərəfin-

dən araşdırılaraq tərtib olunub. Bu araştırma üçün Təhsil Nazirliyinin icazəsi ilə dövlət bündəsindən beş min manat vəsait xərclənib. Bundan əlavə, daxili nəzarət şöbəsinə təhsil müəssisəsinin 5 illik sənədlerinin bir çoxunun məhv edilmesi, saxtalaşdırılması, bank maxinasiyaları, mövcud olmayan qruplara dərs saatlarının yazılıması, silinmə aktlarının formal tərtib olunduğu halda, təsərrüfat müdürü, digər əməkdaşlar, hətta Təhsil Nazirliyinin nümayəndəsinin yerinə imza atılması baş verib. Əmək haqqı barede xəzinədarlığı təqdim olunan siyahıda dəyişikliklər edilərək banka başqa siyahı təqdim etməklə bündə vəsaitlərinin mənimsenilməsi, Gəncə Dövlət Universitetinin on nəfərdən artıq müəllimi bir gün belə filiala gəlmedikləri halda, 0,5 ştat vahidi ilə işe qəbul olunaraq adalarına plastik kart açıb bündə vəsaitinin talan edilməsi, altında möhürləri oxunan Mingəçevir Politexnik Texnikumunun dövrünə, 80-ci illərə aid invertarların belə təzədən yazılaraq mədaxil edilməsi və sair faktları sübut edən əsaslı dəlilləri təqdim etdim. Kənan Quliyev mənə məsələnin şöbənin əməkdaşı Nicat Quliyevə tapşırıldığını bildirdi. Bundan sonra mənə olan təzyiqlər daha da

ardı. Sonradan Kənan Quliyev heç zənglərimə cavab vermədi. Daxili nəzarət şöbəsi məsələni ört-basdır etdi. Dəfələrə nazirliyə getsəm də, Oruceli Rzayevin himayədarı İlyar Vahabov nazirle görüşməyimə mane oldu. Mənə olan təzyiqlər isə gündən-günə dözülməz olurdu. Nicat Quliyev sonunda mənə bildirdi ki, bu məsələ ilə bağlı araştırma aparılmayacaq, tapşırıq belədir. Ardınca filialın yeni rəhbəri Rasim Şükürov mənə qarşı qərəzli münasibətə başladı. Mən 2015-ci ilin aprelində baş prokuror Zakir Qaralovun Mingəçevirde qəbulunda oldum. Ərizəni təqdim etdim. Baş prokuror ərizəni Korrupsiya Qarşı Mübarizə İdaresinə göndərdi. Əlimdə filialla bağlı kifayət qədər faktları olduğunu bildikləri üçün hər vasitə ilə məni susdurmağa çalışırdılar. 2014-cü ilin oktyabrında işdən azad edildikdən sonra Baş Prokurorluq yanında Korrupsiya İdaresi, Prezident Administrasiyasına, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər nazirliklərə faktları müraciət etsem də, bu gündək şikayətlərim araşdırılmayıb. 2015-ci ilin 16 fevralında yenidən təhsil nazirinin qəbulunda oldum və müraciətlərimən araştırma

söz verdi".

X. Həsənova Təhsil Nazirliyində ərizələrinin, müraciətlərinin araşdırılmamasına səbəb kimi İlyar Vahabovun institut rəhbərliyini müdafiə etməsi ilə əlaqələndirir. "Bu gün Təhsil Nazirliyində əsas postlarda olan yazdırmış məktubları araşdırın şəxslər, o cümlədən İlyar Vahabov və onun kimi onurlarla şəxs külli miqdarda pul qazanmış adamlardır. Bütün yazdırmış şikayətlər daxili nəzarət adlanırlar, şöbəye yönləndirilir və orada da cavabsız şəkildə saxlanılır. Bu qədər cinayət tərkibi olan faktlar həmin idarəyə göndərildiyi halda, niyə araşdırılmır? Sizi əmin edirəm ki, bu gün ölkədə böyük əks-səda doğurmuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun cinayətkar çətesi ilə əlaqəli olan şəxslər bu nazirliyə də yerləşdirilib. Nazirlik onlardan temizlənməlidir. Mən qanunsuz olaraq işdən çıxarılmışam və korruption bir dəstənin qurbanı olmuşam. Bu gün işsiz qalmışam. Öləkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, mənim hüquqlarımın bərpasına köməklik göstərsin".

Yazida adları çəkilən şəxslərin də mövqeyini işqınlardırmağa hazırlıq.

□ Röya



Fəlsəfə doktoru Xatirə Həsənova işdən çıxarılan kurator İlyar Vahabovun həbs edilən "MTN çete"si ilə əlaqəli olduğunu iddia edir; o, qanunsuz olaraq işdən çıxarıldığını deyir

Xalça Muzeyindəki "xalçaaltı məsələlər" nazirlikdə araşdırıldı

Muzeyə yeni təyin ediləcək direktorun adı bəlli oldu

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva ilə bağlanmış emək müqaviləsinin müddətini uzatmayıb. Bu haqda "Yeni Müsavat" a daxil olmuş məlumatda deyilir ki, R. Tağıyeva ilə bağlanmış müqavilənin müddəti dekabrın 1-də bitib.

Nazirin muzey direktorunun müqaviləsinə imza atmamasının çox ciddi səbəbi var. Belə ki, bu ilin setyabrından başlayaraq muzeydəki qanun pozuntuları barədə mətbuatda yazılır dərc olunub. Məsələ Mədəniyyət və Turizm Nazirliyindən araşdırılıb. Nazir Əbülfəs Qarayevin əmri ilə Muzeyin fəaliyyətində yəl verdiyi nöqsanlara, kollektivdə normal iş ahə-



ginin pozulmasına şərait yaratdıqına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddetli töhmət verilib. Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasib Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib. Bundan başqa Xalça Muzeyinin fealiyyətinə nəzarətin gücləndiriləsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Azərbaycana gələn xarici qonaqların baş çəkdiyə əsas ünvandarın birində - Azərbaycan Xalça Muzeyindəki biabırçı durum haqda "Yeni Müsavat" in bu ilin sentyabrında işq üzü görmüş saylarında birində "Xalça Muzeyinin direktor müavinindən ilginc açıqlamalar" sərəvhəli yazıda bəhs etmişdir.

Muzeyin direktor müavini Asya Şirəliyeva qəzetimizə müsahibəsində demişdi ki, Röya Tağıyeva muzeydəki qədimi xalçaları sataraq əvəzinə tarixi baxımdan heç bir əhəmiyyət

etməyən yeni toxunmuş xalçaları asdırır. A.Şirəliyeva Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdaresinə müraciət etdiyikdən sonra 3 ay müddətində muzeydə yoxlama aparılıb. Nəticədə muzeydə 100-ə yaxın "ölü can" olması, coxsayılı maliyyə fiıldırqları üzə çıxdı. Bundan sonra baş mühasib işdən qovulub, R. Tağıyevə şiddetli töhmət verilib. R. Tağıyevanın yaxın günlərdə tutdugu postdan uzaqlaşdıracağı gözlənir.

Nazirin R. Tağıyevanın müqaviləsini artırıbmaması onun etrafının A.Şirəliyevaya qarşı hədə-qorxusu, aqressiv münasibəti ilə müşayət olunub. Röya Tağıyevanın qardaşı arvadı Xalidə Bəkirova Asya Şirəliyeva ilə əlaqə saxlayaraq onu və iki qızını öldürməkla hədəleyib. Ünvanına ağır söyüslər işlədir. A.Şirəliyeva tehdiddən sonra özündən gedib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda məsələ ilə bağlı Səbəylə Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu arada muzeyə direktor təyin ediləcək şəxsin kimliyi də bəlli olub. Azərbaycan Milli İncəsənət Muzeyinə elmi işlər üzrə direktor müavini Xədice Əsədova muzeyə direktor getiriləcəyi bildirili.

□ E. MƏMMƏDƏLİYEV

Eldar Mahmudovun brilyant biznesi səfirin karyerasını bitirə biler

MTN rəhbərliyi brilyant trafikini xaricdən yönəldirmək üçün ticarət dövriyyəsi cəmi 2 milyon dollar olan CAR-da səfirlilik açılmasına nail olub, Akif Çovdarov isə səfir postuna həmyerliyi Elxan Poluxovun təyin edilməsinə çalışıb; Poluxovun hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi o zaman da bəzi suallar yaratmışdır...



Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılmışından iki aya yaxın müddət keçədə, sabiq nazirin dövründə Milli Təhlükəsizlik Nazirliyində baş vermiş olaylar hələ də medianın əsas mövzusu olaraq qalmaqdadır. E. Mahmudovun istefaya göndərilməsi ilə MTN-də başlamış həbsler, bu strukturda ciddi kadr dəyişiklikləri davam edir. Nazir əvəzi təyin edilən Mədət Quliyevin verdiyi son məlumatə görə, nazirlikdə 250-dək yararsız, "mahmudovçu" kadr işdən uzaqlaşdırılıb. Nazirliyin rəhbər kadrlarının yaridan çoxu, o cümlədən şöbə rəisləri, bir neçə rayon MTN-in reisləri artıq işdən uzaqlaşdırılıb.

Məlumatə görə, işdən uzaqlaşdırılanlar arasında Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışılan MTN əməkdaşları da var.

"Mahmudovcular" in Afrikadakı "səfiri" - sək iddia

Məlumatə görə, E. Mahmudovun dipkorpuslara yerləşdirildiyi adamların bəziləri xaricdə üzərinə düşən vəzifəni deyil, sabiq nazirin və indi həbsdə olan generalların biznesinə nəzarəti həyata keçirdiblər. "Mahmudovcular" in brilyant biznesini monopoliyaya aldığı barədə ötən sayları-

da xəbər vermişdir. Bildirilirdi ki, MTN brilyant trafikini 2007-ci ildə - AZAL-in təhlükəsizlik xidmətində qalmاقlı həbslərdən sonra nəzarətə keçirib. MTN-in keçirdiyi həmin əməliyyat zamanı AZAL-in Tehlükəsizlik Xidmətinin reisi Emil Süleymanov,

eləcə də MTN-in Binə Hava nağımız iddia edir ki, Azərbaycanla cəmi 2 milyon dollar təcari əlaqələri olan uzaq CAR-da səfirlilik yaradılması E. Mahmudovun dəstəyi ilə baş tutub, hətta səfirlilik binasının icarəsi ve digər işlər üçün lazımi maddi dəstək də göstərilib. Bu işdə isə əsas figurant MTN-in Energetika və Nəqliy-

E. Poluxovun isə hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi bəzi suallar yaratmışdır. E. Poluxov isə mətbuatla müsahibələrində məmənnun görünürdü. İddiaya görə, MTN-in indi ifşa olunan generalları ucuz brilyantları məhz CAR-dan və qonşu Afrika ölkələrindən gə-

asıldır:

"Xarici ticarətdə neft sektorunun payı 90 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, hər 100 dollardan 90-i ölkəyə neft satışı vasitəsi ilə daxil olur. Ötən ilin iyul ayı ilə müqayisə etsək, neftin qiyməti texminən hər barrel üçün 65 faizə yaxın ucuzaşdır. Bu isə o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi də analoji miqdarda azalıb. Xüsusilə neftin qiymətinin düşməsi, manat üzerinde tezyiqlərin böyük bir qismını formalasdır. Hazırkı situasiya davam edərsə, istənilən halda 2016-ci ildə manat üzərində risklər böyükdür. Manatın mezzənnəsinin aşağı düşmə ehtimalı da həmçinin yüksəkdir. Neftin qiymətinin bu şəkildə ucuzaşması isə devalvasiyanın baş vermə tarixini yaxınlaşdırır. Eyni zamanda, ölkənin valyuta ehtiyatlarının həcmiin sürətli əriməsinə səbəb olan amilə çevirilir. Bu baxımdan götürsək, yekun olaraq onu deyə bilərik ki, neftin qiymətinin bundan sonrakı dövrdə ucuzaşması yaxud da hazırlı qiymətdə olması Azərbaycan üçün pessimist sənəatinin göstəricisidir".

Ekspert bildirib ki, dövlət bütçəsi hazırlanarkən, üç əsas sənəri üzərində proqnozlaşdırma aparılır: "Qiymətin 40 dollardan aşağı olması və yaxud da 40 dollarda qalması, pessimist sənəni hesab edilir. Bu, həm ölkənin maliyyə resurslarının azalmasına, həm də manatın daha yüksək faizlə devalvasiyasına yol açan əsas amildir. Neftin qiymətinin ucuzaşması və ölkənin isə iqtisadi inkişafdan çox siyasi ambisiyalar üzərində öz administrativ dərəcələrini icra etməsi Rusiya-nın yaxın dövrlərdə iqtisadi baxımdan daha da tənəzzülə ugrayacaqını deməyə əsas verir. Paralel olaraq da Rusiya iqtisadiyyatının zəifləməsi, bu ölkənin dünyada olan siyasi mövqeyinin de azalmasına səbəb olacaq".

□ Əli Rais

Neftin "qara günü". iqtisadiyyatımız risk altında...

İlham Şaban: "Uczlaşma nə qədər sürətlə davam edərsə, qalxma prosesi də eyni qaydada daha tez sürətlənər"

Dünya bazarda neftin qiyməti 40 dollardan aşağı düşüb. Ekspertlər hesab edirlər ki, qarşılaklı günlərdə bu eniş davam edəcək və neftin qiyməti hətta 20 dollara qədər enəcək.

Məsələ ilə bağlı "Yeni Müsavat" a ekspert İlham Şaban danışır. O, neft sektorunda bundan sonra baş verəcəklər barəsində aşağıdakı proqnozları verib:

"Neftin qiymətinin aşağı enmesi gözlenilən idi. OPEC-in 4 dekabr tarixində Vyanada keçirilən iclasında həcmərin azalmasına haqqında qərar qəbul edildi. Bu artıq göstərdi ki, hasilat azalmaçaq və qiymətlər aşağı düşməkdə davam edəcək. Bunun da məntiqi izahı var idi. Bu ızah ondan ibarətdir ki, neft hasilatı indiki səviyyədə qalxara, o zaman uczlaşma daha sürətlə davam edəcək. Neftin uczlaşması nə qədər



zərdə tutulur. Həmin neftdən istifadə edib, onu sata bilərlər. Bu prosesdən sonra bazarlarda yeni neft həcmərinə tələbat yaranacaq. Belə olduğunu təqdirdə isə qiymətlərdə artım baş verəcək. İkinci bir tərəfdən, neft şirkətləri gelən il üçün öz kapital xərclərini kəskin şəkildə azaldırlar. İri neft quyuları qazılmış, keşfiyyat aparılmır və sairə. Ancaq hələ

ki, hazırda bütün proqnozlar ona dəlalət edir ki, gələn il üçün neftin orta qiyməti 55 dollar olacaq. Optimist qiymət isə 58 dollar civarındadır. Ancaq korrektə edilmiş proqnozlar təqribən fevral ayının ilk 10 günlüğündən verilecektir. İlin iqtisadi yekunları açıqlanacaq və birinci rübüñ ilkin göstəriciləri ortada olacaq. Metbuatda neftin qiymətinin 20-30 dollara düşməcəyi ilə bağlı proqnozlar olur. Mən deyərdim ki, bu rəqəmlər bir günlük satılıb iləcək neft üçündür. Bunun orta qiymətə aidiyatı yoxdur".

Azərbaycan bütçəsinin gəlirlərinin 70, ixracın isə 93 faizi neftin payına düşür. Belə olduğu təqdirdə, 2016-ci ildə ölkə iqtisadiyyatını nə gözləyir?

Məsələ ilə bağlı "Yeni Müsavat" a iqtisadi ekspert Rəşad Həsənov danışır. O bildirib ki, ölkəyə daxil olan xarici valyutanın həcmi neftdən çox

nisib: "Rusiya iqtisadiyyatı da təxminən Azərbaycanla eynidir. Lakin orada müəyyən göstəricilər fərqlidir. Misal üçün neft sektorunun ixracat payı təxminen 65 faizdir, büdcənin gəlirlərində isə neftin payı 45 faizə yaxındır. Ancaq onu da nezəre almaq lazımdır ki, Rusiyanın dünya bazarlarına çıxardığı neft, Azərbaycanın gün ərzində çıxardığından təqribən 15 dəfə artıqdır. Yəni Rusiya hazırda dünya bazarına təxminen 11 milyon barrel neft çıxardır. Neftin qiymətinin 1 dollar enməsi isə hər gün Rusiyaya daxil olan vəsaitlərin həcmiin 11 milyon dollar azalmasına səbəb olur. Bu baxımdan əminlikle demək olar ki, Rusiya iqtisadiyyatını heç de uğurlu gələcək gözləmir. Baxmayaraq ki, Rusiya iqtisadiyyatının divertifikasiya imkanları daha genişdir. Ancaq paralel olaraq da Rusiyanın mövcud siyasi rejim, bu divertifikasiyanı həyata keçirməkdə və qeyri-neft sektorunu inkişaf etdirməkdə heç də uğurlu sənəni həyata keçirmir. Xüsusilə də siyasi ambisiyalar Rusiyanın daxili iqtisadiyyatının inkişafına mənfi təsir göstərən əsas amildir. Neftin qiymətinin ucuzaşması və ölkənin isə iqtisadi inkişafdan çox siyasi ambisiyalar üzərində öz administrativ dərəcələrini icra etməsi Rusiya-nın yaxın dövrlərdə iqtisadi baxımdan daha da tənəzzülə ugrayacaqını deməyə əsas verir. Paralel olaraq da Rusiya iqtisadiyyatının zəifləməsi, bu ölkənin dünyada olan siyasi mövqeyinin de azalmasına səbəb olacaq".

Amerikalı həmsədrlə bağlı məsələ ciddiləşir

Mübariz Əhmədəoğlu: "Uorlik açıq-aşkar ermənilərin adamıdır, separatçı rejimin mövqeyini dəstəkləyir, Azərbaycan tərəfi ABŞ-a rəsmi etirazını çatdırıb"



Mubariz Əhmədəoğlu

da narazılıq doğuran Ceyms Uorlikin geri çağırılması və başqa ilə evə olunması məsələsini gündəmən getirib. Qeyd edək ki, Azərbaycan tərəfi Ceyms Uorlikin Dağılıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətindən və bəyanatlarından dəfələrlə narazlığını ifadə edib. Həmsədrin son hərəkəti isə Azərbaycan tərəfinin səbir kasasını daşırb.

Politoloq Mubariz Əhmədəoğlu bu bareədə "Yeni Müsavat" açıqlamasında deyib ki, Azərbaycan tərəfi ABŞ-a rəsmi etirazını çatdırıb: "Ceyms Uorlikin separatçı Dağılıq Qarabağ rejimine dəstək verməsi, ABŞ-dakı erməni lobbisini yaxın olması çoxdan bəlliidir. Ceyms Uorlikin müsbət rəyi olmasayıdı ABŞ Konqresi Dağılıq Qarabağın "müstəqilliyi" ilə bağlı tədbir keçirə biləndi. Uorlik beynəlxalq hüquq, Azərbaycan qanunları pozub.

Uorlikin günahı, səhvi çox böyükdür. Onun davranışının münaqişənin helline yox, qalmasına, dərinleşməsinə xidmet edir. Amerikalı həmsədrin davranışının vasitəciliş prinsipi ilə qətiyyən bir araya siğmir. Ceyms Uorlikin separatçılarla dəstək vermesinin bir çox sübutları var. Onlardan biri qoşunların temas xəttində xüsusi qurğuların yerləşdirilməsini dəstekləməsidir. Bu adam açıq-aşkar ermənilərin adamıdır, separatçı rejimin mövqeyini dəstekləyir. Ermənilərin belə, ağlına gelməyən variantları bu adam ortaya ataraq ermənilərə xidmət edir. Təcrübəli diplomat olduğu üçün ermənipərestliyin bir çox hallarda gizlədə bilir. O, bütün təcrübəsini ermənipərestliyə yönəldib. Ceyms Uorlikin bu addımı erməni separatizminə dəstekdir, Azərbaycanın ərazi bütövlüyünü pozmaqdır. Bunun başqa adı yoxdur. ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta Dövlət Departamentiñdəki ermənipərest qüvvələrdən daha çox asılıdır, nəinki ABŞ-in Ermənistandakı səfiri. ATƏT-in Minsk qrupunun amerikalı həmsədr Ceyms Uorlik isə tamamilə Dövlət Departamentiñdəki ermənipərest qüvvələrdən asılı vəziyyətdədir. Bu vəziyyət Dağılıq Qarabağ münaqişəsinin ədalətli həllinə kökündə dayanan səbəblərdən biridir. Həmsədrin ermənipərestliyi münaqişənin helline mane olan amillərdəndir".

Uorlikin dəyişdirilməsinə nail olmağın mümkün olub-olmadığına gəlince, M. Əhmədəoğlu dedi ki, Azərbaycanın Minsk qrupu həmsədrlerine təsir göstərmək, onları yanlış yoldan çəkdi, cəzalandırılmasına nail olmaq üçün kifayət qədər təcrübəsi var: "Vaxtilə ümummilli lider Heydər Əliyev Rusiyadan olan həmsədr Kazimirovu ermənipərestliyinə görə çox çətin duruma salmışdı. Kazimirovu elə pis vəziyyətə saldı ki, Kazimirov ədalətsiz mövqeyini dəyişməyə məcbur oldu. Sonra isə Rusiya Kazimirovu həmsədrlikdən geri çəkdi. Müxtəlif vaxtlarda digər bəzi həmsədrlerin de yanlışlıqlarının düzəldilməsinə Azərbaycan tərəfi nail ola bilib. İndi Ceyms Uorlik də ya doğru mövqeyə gətiriləcək, ya da onun dəyişdirilməsinə nail olunacaq.

Həmsədrlerlə mübarizə aparmaqdə Azərbaycanın təcrübəsi var. Eləcə də diplomatik prosedurlar, qanunlar icazə verir ki, Azərbaycan səfirin fəaliyyəti ilə bağlı öz iradlarını ciddi şəkildə çatdırıb, onun geri çağırılması məsələsini qaldırsın. Mən belə başa düşürəm ki, artıq Azərbaycan öz iradlarını rəsmi qaydada çatdırıb, Amerikaya etirazını bildirib, ABŞ da Azərbaycanın etirazını qəbul edib. İndi görək, ABŞ Dövlət Departamenti öz səfiri Ceyms Uorliklə necə davranacaq. Görək onu tənbehmi edəcəklər, həmsədrlik görevindənmi alacaqlar? Bu, artıq ABŞ tərəfindən gözənləməli məsələdir. Azərbaycan rəsmi qaydada etirazını bildirib və ABŞ etirazı qəbul edib".

□ Elibar SEYİDAGA

Rusiyaya məxsus döyüş təyarişinin Türkiyə səmasında vurulmasından sonra Moskva və Ankara arasında yaranan gərginliklər hələ ki, səngiməyib. Müşahidəcilərin fikrincə, hazırda Rusiya Türkiyəni öz ordusu ilə əhatəye almaq planı üzərində işləyir və fürsət düşən kimi Türkiyə sərsidici zərbə vurmağa çalışır.

Rusyanın cavab zərbəsi endirməsi isə böyük savaşın əsasını qoya, hətta Üçüncü Dünya Müharibəsinə getirib çıxara bilər. Belə olan halda qarşı-qarşı duran iki orduğun müqayisəli təhlilinə zərurət yaranır. Düzdür, həm Rusiya, həm də Türkiye orduları dünyanın ən güclü 10 ordusu sıralarında yer alıb. Rusiya ordusu dünyanın ikinci, Türkiye Silahlı Qüvvələri isə 8-ci ən böyük ordusu hesab olunur. "Business Insider" dərgisi də bir müddət önce müqayisəli təhlil aparmışdı və bəzi qənəatlərini ortaya qoymuşdu. 142 milyonluq Rusyanın (400 min) və 81 milyonluq Türkiyənin (440 min) xidmətdəki herbçilərinin sayına görə ikinci irəlidədir. Ehtiyatda olan herbi qulluqçulara gəldikdə Rusiya 69 milyon, Türkiye 40 milyonluq ehtiyata malikdir. Herbi teyyarə sayına görə də qardaş ölkə irəlidədir. Türkiye 3100 ədəd, Rusiya isə 3081 ədəd teyyarəye sahibdir. Tankların sayına görə üstünlük Rusiyadadır, şimal qonşumuzun 15 min, Türkəyin isə 3600 ədəd tankı var. Herbi gəmilərin sayına görə də Rusiya öndədir, fərqli müvafiq olaraq 350-nin 115-ə nisbətdədir. Rusyanın 87 peyki var, Türkəy cəmi 12-sinə sahibdir. Ordusunun büdcəsi 19 milyard olan Türkiye ilə müqayisədə Rusiya orduya ayırdığı vəsatitə görə irəlidədir - 76 milyard dollar. Göründüyü kimi, bir sır mühüm məsələlərdə Türkiye Rusiyadan nəinki geri qalmır, hətta irəlidədir. Rusyanın əsas üstünlüyü onun nüvə silahındadır, ancaq Türkiye də nüvə silahına malik bir sıra dövlətlərin əlyansı olan NATO-nun üzvüdür. NATO Türkəyə tək qoymayacağını bəyan edib, üstəlik, mövqeyini isbatlayan addımlar atılmaqdadır. İki ölkənin ordularını herbi ekspertlərimiz təhlil etdi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov: "Uzun illər keçmiş SSRİ ordusunda, sonradan Azərbaycan ordusunda xidmət keçmiş bir peşəkar zabit kimi deyə bilərem ki, Rusiya hərbi-siyasi rəhbərliyi 2015-ci ilə düşdüyü belə çətin və problemlı vəziyyətlə demək olar ki, heç vaxt üzləşməyib. Əslində bu, Rusyanın öz günahıdır və nə qədər gec deyil, bu yoldan qayıtması gərəkdir. Türkiye kimi nəhəng bir güc ile baş-başa gəlmək, ona hədə-qorxular yağıdırmaq, sonda rusların öz başında çatlayacaq. Bunu tam əminlikle deyirəm. Bəzi şəxslər deyir ki, guya Rusiya Türkiyəyə qarşı bundan sonra hansısa gücəmildən istifadə edəcək, hamisi boş şəylərdir. Dünya arenasında iqtisadi və siyasi vəziyyəti o qədər də dayanıqlı olmayan Rusiya üçün bu cür tə-

yişinə cəhd göstərməsi sadəcə anlaşılan deyil. Nə olsun senin nüvə silahın var? Məgər digərlərinin bu cür imkanları və ya güclərimi yoxdur? Rusiya sadə dillə desək, Türkiyəyə heç nə edə bilməyəcək. Edə biləcəkləri da istisadi addımlardır ki, burda da özləri daha çox zərər görəcəklər. Bir də, Rusiya və Türkiye ordularının müqayisəli təhlilini edə

Rusiya-NATO, qarşidurmasıdır. Rusiya bu qarşidurmaya hazır deyil, məhv olacaqını bilməsələrini gərginləşdirməkdən çəkinəcək".

İ.Sadiqov qeyd etdi ki, NATO dövləti olan Türkiye bütün qoşun növləri üzrə en müsər silah-sursata malikdir: "Türkiyənin quru qoşunları (qara qüvvələri) dönyanın ən güclü ordu növüdür. Həm də Rusiya

Rusiya ordusu güclüdür, yoksa Türkiye...



Üzeyir Cəfərov: "Türkiye kimi nəhəng bir güc ilə baş-başa gəlmək, ona hədə-qorxular yağıdırmaq, sonda Rusyanın öz başında çatlayacaq"



İsa Sadiqov: "Rusiya bu qarşidurmaya hazır deyil, məhv olacaqını bilir"

ile müqayisə olunmaz dərəcədə güclüdür. Siz bilirsiniz ki, bu münaqişə başlayandan sonra Amerika, İngilterə və o biri NATO ölkələri Türkiyəyə əlavə raketlər, silah ve texnika göndərdi. Yəni bu müqayisəyə ancaq NATO-Rusiya çərçivəsində baxmaq lazımdır. Ona görə ki, baş verən münaqişədə tək Türkiye yox, bütövlükdə NATO iştirak edəcək.

Münaqişə zonasında Türkiye böyük güc malikdir, ruslar orada söz sahibi deyil və Ermenistandakı bazaları da müqayisə olunmaz səviyyədədir. Ruslar bu savaşı udzacaq. Amma bunu bilerək onlar heç vaxt belə vəziyyətdə savaşa getməz. Əks təqirdirdə bu, Rusyanın məhvini getirib çıxaracaq".

Herbi ekspert qeyd etdi ki, əsində bu gün Rusiya-Türkiyə qarşidurması deyil, NATO-Rusya qarşidurması var: "Rusiya həmişə öz oyununu oynamaya çalışıb. İstəyir ki, daim onurla hesablaşınlar. BMT-də bunlar baş vermedi, onu sayan, ona heç el uzadan da olmadı və Putin təkəndi, incidi, aqoniyaya düdü. Onun Suriyadakı hərəkətləri bunun sübutudur. Xəzər dənizində raketlərin buraxılması, o raketlərin İran ərazisində düşməsi və sair hərəkətlər göstərdi ki, Putin İŞİD-ə qarşı savaşında heç bir məntiq yoxdur. Rusların vurdugu obyektlərin İŞİD-ə dəxli yoxdur. Əsasən də Əsədə müxalif olan qüvvələri vururlar. Burada açıq-aydın bir şey görünür: Rusiya çalışır ki, qarşidurmayı uzatsın, alovlanırsın və bölgəni qarışdırınsın, ölkəsindən kənardə böyük bir münaqişə yaratınsın. Neftin qiymətinin enmesinin qarşısını alınsın. Məqsəd budur. Fikir verin, Putin bütün hərəkətləri provokasiya xarakteri daşıyır. Putin də gözəl bilir ki, belə vəziyyətdə Bəşər Əsədə heç kəs kömək edə bilməz, onun həkimiyətini bərpa edib saxlamaq ağılsızlıqdır. Putin bunları başa düşür, onun məqsədini yuxarıda sadaladım. Amma alınır və alınmayıacaq. Bu dəfə Rusiya təkəndib. Böyük qüvvələrən, ölkələrdən heç kəs onurla işbirliyinə getmir. İran həmişə ikili oyun oynayıb və bir azdan rusları tək qoyub geri çəkilecək, buna əmin olun! Sanksiyalar davam edəcək, Putinin durumu ağırlaşacaq. Ona heç kəs güzəste getməyəcək".

Herbi ekspert, ehtiyatda olan polkovnik İsa Sadiqov dedi ki, rusların heç vaxt güclü ordusu olmayıb və olmayacaq da: "Onlar daim bulanıq suda balıq tutublar. Aranı, böyük qüvvələri qarşı-qarşıya qoyur, onların bir-birinin qanının tökməsini isə kənardan müşahidə edir, sonda isə daha güclünün yanına keçir və o zeifdən nəsə qopardırlar. Yaxud da mühərbi balaca xalqlarla, dövlətlərə qarşı aparır, adamları vəhşicəsinə məhv edir və dünyaya öz gücünü "göstərir"lər. Bir nəfər, bir ölkə lazımlı id ki, ruslara yerini göstərsin. Bunu hətta NATO-nu təmsil edən almanlar, ingilislər və sair dövlətlər edə bilmədi, rusların özbaşınlığına göz yumdular. Bunu Türkiye etdi və bununla Rusyanın burnunu, dişlərini sindirdi. Sizə birmənəli şəkilde deyirəm, Rusiya heç vaxt əvvəlki Rusiya olan deyil. Ruslar sindirdi. Türkiye bu hərəkəti ilə bütün NATO-nu ətrafında birləşdirdi, oyadtı, ayaga qaldırdı, avangarda çevrildi. Belə məqamda müşahidə olunan Rusiya-Türkiyə qarşidurması yox, Amerika başda olmaqla

□ E.PASASOV



Iran özünün Suriyadaki say-seçme (elit) hərbi qüvvələrini - İslam İnkilabı Keşikçiləri Korpusunun bölmələrini Rusyanın başçılıq elədiyi hərbi ittifaqdan çıxarıb. Musavat.com-un məlumatına görə, belə bir sensasiyalı xəberi nüfuzlu "Bloomberg" agentliyi yayıb.

Agentlik bu xüsusda iki ay önce ABŞ prezidenti Barack Obamanın Suriyada Rusiya-İran döyüş əməkdaşlığını "iki ölkənin koalisiyası" adlandırmamasını yada salaraq vurğulayıb ki, artıq indi bu "koalisiyaya" dağılmış hesab oluna bilər.

Tehranın Rusiya ilə hərbi ittifaqa son qoymasının səbəbi kimi İran qüvvələrinin Suriyada çox böyük itki verməsi göstərilir. Xəbərlərə görə, ABŞ keşfiyyatında məlumat var ki, Hələb yaxınlığında İran ordusunun əfsanəvi generalı Kəsem Süleymani yaralanıb, bəlkə də öldürülüb. Agentlik hadisələrin bu cür dönüşünü "sürpriz" kimi dəyərləndirib.

Ancaq səbəb yəqin ki, təkcə İran generalının ölümü ilə, Suriyada Tehranın üzələdiyi canlı itkilərlə bağlı deyil. Bütün hallarda əgər məlumat doğrudursa, - buna şübhə etməyə hələlik ciddi əsaslar yoxdur, - o zaman bu, Kreml Suriya planlarına, onun Suriyada və ümumən regiondakı maraqlarına, Rusyanın özüne ciddi zərərə sayıla bilər. Çünkü Suriya planlarında İran Moskvanın 1 nömrəli ortağı hesab edilir və Tehranın belə bir addımı Bəşər Əsəd rejiminin hərbi müdafiəsini yüzdə-yüz zəiflətmis olacaq.

Əsəd rejiminin möhkəmliyi isə Putinə, ən əvvəl Qərbə siyasi bazarlıq üçün, o cümlədən onun Rusyanı dünyaya fəvqəldövlət kimi həzm etdirməsi və bütün bunların fonunda Ukrayna mövzusunu dünyadan gündəmindən çıxarmaq üçün lazımdır. İranın öz hərbi dəstəyini çekmesi bu planların həyata keçməsini daha əlçatmaz edə, Moskvanın Suriyadakı məğlubiyyətini tezleşdirə bilər.

Başqa az əhəmiyyətli olmayan səbəblər də sadalamaq mümkündür. O sırada şübhəsiz ki, tezəcə sanksiyalarlardan qurtulmaqdə olan İranın Rusiyaya görə Qərb timsalında özüne yeni güclü rəqib dəstəyini çekməsi planının fiasko olduğunu söylemək olar. Bütlükde son vaxtlar, xüsusən de ötən il Krimi ilhaq etdiyinə görə beynəlxalq sanksiyalarla

İrandan Rusiya əleyhine

Sürpriz gedis - Ankara ve Bakı udusda

Tehran Moskva ilə Suriya məsələsində hərbi ittifaqdan çıxdı; İranın qəfil qərarının pərdəarxasında hansı hədəflər durur, Kreml təklənir?..

Qərbə təzə qarşidurmada maraqlı deyil. İş ondadır ki, Qərb (Avropa) cənub qonşumuzu öz nəhəng qaz ehtiyatlarını satmaqdan ötrü böyük bir bazar kimi gərkədir. Bu bazar İran Rusyanın cari maraqlarına, Bəşər Əsəd qurban vermək istəməz - bədəli həddən ziyadə böyükdir.

Avropa qaz bazarına ən əlverişli tranzit ölkə isə qonşu Türkiyədir. Başqa yandan, həzirdə Ankaranın Moskva ilə bəlli səbəbdən münasibətlərinin kəskinləşməsi İranın qaz ölkəsi kimi Türkiyədən ötrü əhəmiyyətini ikiqat artırıb. Yəqin ki, İran da fərqindədir ki, Ankara Kremlən qaz asılılığını azaltmaq üçün hazırda intensiv yollar axtarır.

Artıq Qəter və Azərbaycan qardaş ölkəye əlavə qaz ixracı məsələsində kömək əli uzağacığını vəd edib. Lakin bu, Rusiyadan 55%-lik qaz asılılığında olan Türkiyə üçün yetərli deyil. İran isə boşluğu asanca doldura bilər. Bu da İran büdcəsi və iqtisadiyyatı üçün əlavə milyardlar deməkdir.

Cənub qonşumuz onu da başa düşür ki, Suriyaya görə İranla Türkiye arasında yaşanan konfrontasiya ister-istəməz digər türkdilli qonşu Azə-

üzləşdikdən sonra Rusiya ciddi cəhdə təklənmədiyini sübut etməyə çalışır. Suriyaya hərbi müdaxilədə güdülen hədəflərden biri də sözsüz ki, budur - təbii ki, Krimin ilhaqını unutdurmaq arzusu ilə birgə.

Amma göründüyü kimi, Kreml hələ ki, qoyulan hədəflərə çatmaq müyəssər olmur. Diqqət edin, Suriyada Rusyanın hərbi-hava əməliyyatlarına başlamasından iki aydan çox ötən də Əsəd qüvvələri heç bir mühüm irəliliyi nail ola bilməyib. İranın elit hərbi qüvvələri olmadan belə bir şey bundan sonra ümumiyyətlə, real görünmür. Əvəzində rusların

canlı itkiləri gündən-güne artmaqdadır.

İkinci yandan, Qərb, Türkiyə öz əsrarını dəyişməyib: "Bəşər Əsəd getməlidir, o, yalnız 6 aylıq keşid dövründə iqtidarda qala bilər". Üstəlik, indi nə qədər qəribə də olsa, Moskva öz ilə olan-qalan potensial tərəfdəşlərini da özündə itəlməkdədir - Türkiyə kimi.

Əslində Rusiya artıq bütünlükə qeyri-dost ölkələrə əhatələnib - Ukrayna, Moldova, Gürcüstan, Türkiye, Baltık-yarı ölkələr. Hətta həmşerəd Çini, Qazaxistani, Belarusu, Azərbaycanı da Rusiyaya dost ölkə saymaq mümkün deyil.


Rusyanın dünyada yeganə dostu Ermənistandır. Bunu Krim olayları və "Su-24" insidenti bir daha təsdiqlədi. Bu da isti fakt: dekabrın 9-da Rusyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Mütəvafisi Təşkilatının (KTMT) Hərbi Komitesinin iclasında Ermənistən Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçaturov bildirib ki, təşkilatın qərargah rəisleri Türkiye ilə konfliktde Rusyanın mövqeyini müdafiə edib və Türkiyənin "Su-24" təyyarəsini vurmasını "arkadan zərbə" və "Türkiyənin alçaq təcavüzü" adlandırb. Lakin bundan az sonra Belarusun, Qazaxistannın və Qırğızistannın Müdafiə nazirliykləri tekzib bəyanatları yayaraq bildirib ki, Xaçaturov heç də Minsk, Astanadan və Bişkekin mövqeyini ifadə etmər, onlar bu mövqedə deyillər. Yəni bu üç dövlət erməni-rus cütlüyünün mövqeyinə qarşı çıxb.

Göründüyü kimi, Rusiya hətta özünün yaratdığı hərbi-siyasi blokda təklənmüş durumdadır. Çünkü Ermənistən dövlət attributlarını, müstəqilliyini çıxdan itmiş və regional siyasetə hər hansı tesiri olmayan sünü bir qurumdur və onun Rusiyani müdafiə etmesinin siyasi və geosiyasi dəyəri yoxdur.

□ Analitik xidmət

Bu səfər belə oldu, gələn səfər siz gedərsiniz

Xəlid KAZIMLI



Hələ vətəndən uzaqda olanda səfər yoldaşlarımızla şərtləşmişdik ki, bu mövzuda yazmayaq, keçənə güzəşt deyək, adımızı nəhaq yerə hallandıranlara dözümlü yanaşaq.

Ancaq gəlib görürük ki, bəzi gənc həmkarlarımız qırx sözün üzünü üzüblər, hövllənmiş bir şəkildə bizə qarşı saygısızlıq ediblər, kampaniya başlatmağa cəhd göstəriblər, canincidən sözlər yazıblar, "çörəyimizə bais oldular" kimi ifadələr işlədiblər.

Çox ayib bir hərəkət. Nə baş verib ki? Ölkənin tanınmış media qurumlarının təmsilçiləri qırx ilin başında bir dəfə üç günlük səfərdə olublar. Burda kimin çörəyinə bais olmaq cəhd var? Sanki çörək Belçikadəməş və onu qazanmaq üçün mütləq oraya getmek lazım imiş.

Birincisi, biz ora idman reportoru kimi getməmişdik, heç reportor kimi də getməmişdik, ölkənin en tirajlı saytlarının rəhbərləri kimi getmişdik. Bizim səfərimizin məqsədi "Qarabağ"ın sefər oyunundan reportaj yazmaq deyildi, həm "Qarabağ"ı dəstəkləmək, həm də NATO-da görüşlər keçirmək, Azərbaycanın Belçikadəki səfiri ilə görüşmək, diaspor təmsilçiləri ilə səhəb etmək idi.

Bircə sonuncu məsələni həll edə bilmədi. Belçikada yaşıyan diaspor təşkilatının rəhbərinin müsaid vaxtı ilə bizim boş vaxtimız üst-üstə düşmədi, gah o başqa ölkədə oludu, gah da biz.

Ancaq ilin-günün bu vaxtında, terror təhdidi üzündə NATO-ya heç kəsin, quşun quşluğuya yaxın düzə bilmədiyi bir zamanda bizlə dünəninin ən qüdrətli hərbi alyansının baş qərargahında qəbul etdilər, suallarımıza cavab verdilər.

NATO-nun analitikləri və yüksək mənəsəblə selahiyətli ilə səhəbetimiz ayrıca, müsahibə şəklinde yayılacaq. İndilikdə yalnız onu demək olar ki, NATO-da Azərbaycana rəğbətlə yanaşırlar, hesab edirlər ki, NATO üzvü olmasa da, onunla əməkdaşlıq edən ölkədən gelmiş jurnalistlərə hörmətlə davranmaq, onların suallarına cavab vermək lazımdır.

Sırf vaxt darlığı səbəbindən NATO rəsmilərinə və analitiklərinə çox sual verməyimiz mümkün olmadı, ancaq ölkəmizlə bağlı əsas sualları verdik və cavablar aldıq.

Əvəzində Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahimli görüşümüz və səhəbetimiz daha maraqlı oldu.

Qeyd edək ki, Xəzər bəy Belçikada müsafir olan jurnalistlərin əksəriyyəti ilə öncədən tanış idi. Üstəlik, dəyərli diplomatomuz tam bir ünsiyyət ustasıdır, hər kəsə asanlıqla dil tapa, səmimi münasibət qura bilir. Onunla aramızdakı səhəbet bir çox məsələləri əhatə etdi. Arada hətta futboldan da dənişdiq. Xəzər İbrahim dedi ki, axşam o da "Qarabağ" fanatı olan 9 yaşlı oğluyla birgə stadiona geləcək.

Azərbaycanın Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanındakı nümayəndəsi Fuad İsgəndərovla görüşümüz də maraqlı, informativlik baxımından zəngin oldu. Cənab səfir ölkəmizlə Avropa İttifaqı arasında olan gərginlikdən, qarşılıqlı münasibətlərən etrafı şəkildə bəhs etdi, suallarımızı cavablandırıldı.

İstə NATO-dakı görüşlərdə, istərsə də səfirlikdəki səhəbtədə iştirak edən həmkarlarımızın suallarında dünyada, regionda gedən siyasi prosesləri necə izlədikləri, ölkəminin təhlükəsizliyi xüsusunda nələri prioritet hesab etdikləri aydın seziildirdi və müsahibərimiz tez-tez belə bir qeyd edirdilər: "Bu, çox yaxşı, aktual sualdır".

Bunları niye yazırıam? Ona görə ki, bəzə müəyyən iradələr bildirən gənc həmkarlarımız bilsinlər ki, "Anderlext" in məşqçisinə "bu gün hansı taktika ilə oynayacaqsınız" suali verib, cavab almaqla NATO-nun 30 illik analitikinə dünyadan, regionun təhlükəsizliyi ilə bağlı sual verib-cavab almaq eyni şey deyil. Bundan ötrü çox şəylerə bilmək lazımdır.

Futbol aylıncə, səfər yoldaşlarımızın bu xüsusda da bilgisi az deyil. Onlar da uzun illərdir futbol azarkeşləridir, üstəlik, "Qarabağ"ı son illərdə yüz minlərlə insanın vətənpərvərlik hissini coşdurduğuna görə daha çox sevirər.

Ona görə də gərək dünənə qədər "güləş" i "küleş", "Torres" i "terros" yazış-b oxuyan gənclər özlərindən təcrübəlilərə səhv tutanda diqqətli olsunlar. Bu səfər belə alındı, gələn səfər siz gedərsiniz.

P.S. Oyundan bir gün əvvəl səfərimizi maliyyələşdirən "Azərsun Holding" in əməkdaşı Əmrəh Çelikellə səhəbetimiz zamanı o özü də etiraf etdi ki, başqa ağır səfər oyunlarında olduğu kimi, bu dəfə də özləri ilə jurnalist gətirmək fikrində olmayıblar. Yəni biz getməsək də, Belçikaya jurnalist aparmayacaqdır.



**Ağillınız kimdir,
qabaqda gedən...**

Zamin HACI
zaminhaci@mail.ru

8-9

Putin Rusyasının faşist dövlətinə çevrilmesinin daha bir örnəyi 12 dekabrda Vronnej Psixoneuroloji Dispanserindəki yanğındır. Orada 25 nəfər yaxın xəste yanaraq olmuşdur. Qalanlar da ağır yaralıdır.

Bu, Rusiyada psixi xəstəxanalarla ilk faciələr, son 2 ilde hətta 3-cü böyük gettiyim adlandıra bilerik. 2013-cü ilin aprelində Moskva altından Ramensk psixoneuroloji klinikası yanmışdı, 38 insan ölmüşdü. Elə həmin ilin sentyabrında Novgorod psixiatriya xəstəxanasındaki yanğında isə 37 psixi xəste olmuşdur.

İstənilən normal, sivil dövlətinə esas keyfiyyət göstəricilərindən biri onun zəiflərə, xəstələrə, imkansızlırı münasibləndən bilir. Rusiya başqa avtoritar-totalitər rejimlər kimi istiqamətə pis ad çıxırb. Böyük ehtimallı psixi xəstələr elə rus cəmiyyəti özü yandırır, bu işdə dövlət de destek verir. Yuxarıda faşizmİN adını nəhəq çəkmedim. Hitler Almaniyasında psixi xəstələr qəri genəsi siyaseti aparılırdı. Faşistlər hesab edirdilər ki, psixi xəstəlik genetik olduğunu üçün bütün belə insanlar mecburi sterilizə olunmalıdır. 1934-39-cu illərdə Almaniyada 350 min nəfər psixi xəste ve ya psixi xəste olması ehtimal edilən şəxs zoraki cinsi sterilişməyə mərəz qoyulub. 1941-45-ci illərdə 70 min psixi xəstəni qaz kameralarında ölüdürblər.

Bizim Azerbaycanda da psixoneuroloji xəstələrə yaxşı münasibət yoxdur, ancaq her halda insanlar belələrinə an son anda, artıq saxlamak mümkün olmamışdır. 1934-39-cu illərdə Almaniyada 350 min nəfər psixi xəste ve ya psixi xəste olması ehtimal edilən şəxs zoraki cinsi sterilişməyə mərəz qoyulub. 1941-45-ci illərdə 70 min psixi xəstəni qaz kameralarında ölüdürblər.

Təsəssük, ki, belə bir qəddar rejim bizim qonşumuzdur, üstəlik her işimizə burnunu soxur. Qarağış məsələsindən tətum iqtisadi məsələlərə qədər her şeydə Rusiya bize problem yaradır, problem yaratmaq gündündədir. Ancaq yapıştırdara doğma rejim olduğundan heç vaxt Rusiya aleyhine kəlmə keşməz, eləcə uzaq Qərib söyərlər. Eyni hal İran siyasetimizdə de var. Bəzən bu, gülməli formalar alır.

Örnək üçün, Nardaran hadiselerindən sonra bütün yapıtların şeysi, hörmetli Allahşükür müellim birlərin xadiminə yaraşmanın şəkildə (belə də yaraşan şəkildə - çox dərin getmək isteməzdim) orda güclü, silah tətbiqini alışmışdır. Halbuki, "gərək insanlar olmazdı, silah ehtiyac olmazdı" tipində başçısını açıqlama da vərə bilərdi. Ancaq nə inizmət qalıb, o dönya varsa hər özüne cavab verecek. Men şeyxin başqa fikrini gülünc saydım. Sitat: "Nardaranda baş veren hadiselerin kökləri var. Bu köklər çox uzadıq, xaricindən gelir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazımdır. Bu gün ne İran, ne de Türkiye Azerbaycanda iqtisad yaratmaq tərəfindən deyil."

İranın qorxusundan az qalır desin ki, Nardaranda hər kvartalda ABŞ, Fransa və İsrailin yox, elə İran və Rusyanın, əreb ölkələrinin bayraqları niyə dəyinir? qəsədilmişlər.

Bu hələ hasırıcı, şeysə "sen Allah, bərə bir az sus" məsləhəti veren olmadığı üçün üstüne qoşa-qoya gedir. Srağığın lap komedyia açılmaqlarla verib: "İran Azərbaycanın müstəqilliyi və Qarağış üzrənən çoxlu şəhərlərdir". Özüne hərəkət edən insan niyə belə yalanlar danişsin ki? İran Azərbaycanın müstəqilliyi, ərazi bütövülüyüne həmisi hədələr edib, lakin bir arası hərbi təyyarələri Salyan-Nefçələr üzərində qanunsuz uğurlar edirdilər, Türkiye qırıcıları köməyə gəlməsə belə indi Bakının Azadlıq meydandasında bəsicerinini mitinqi keçirilirdi. O cümlədən, əger Allahşükür müellim Qarağış uğrunda helak olmaq bir yana, çəçələr barmaqı cizilmiş bir İranlının adını çəke biləmən qələməni sindirin Təzepir məscidində tövbe etmeye hazırlırm. Tebib, bəzən tərəfdən vuruşan İranlıları nəzərdə tuturam. Ermenilər tərəfdən vuruşan şəxslər bir sözümüz yoxdur, beləcə şeysə dəqiq məlumatlara malikdir.

Son

gündər olıb gün-dəni heç vaxt ol-madığı qədər qay-nar və gərgindir. MTN-də baş verən hadisələr, Nardar-an olayları, qalmاقaların "istisi" soyu-mamış, neft daşlarında baş verən yan-ğılındakı əhvali dəha da gərgin-lərdir.

Putin Rusyasının faşist dövlətinə çevrilmesinin daha bir örnəyi 12 dekabrda Vronnej Psixoneuroloji Dispanserindəki yanğındır. Orada 25 nəfər yaxın xəste yanaraq olmuşdur. Qalanlar da ağır yaralıdır.

Bu, Rusiyada psixi xəstəxanalarla ilk faciələr, son 2 ilde hətta 3-cü böyük gettiyim adlandıra bilerik. 2013-cü ilin aprelində Moskva altından Ramensk psixoneuroloji klinikası yanmışdı, 38 insan ölmüşdü. Elə həmin ilin sentyabrında Novgorod psixiatriya xəstəxanasındaki yanğında isə 37 psixi xəste olmuşdur.

İstənilən normal, sivil dövlətinə esas keyfiyyət göstəricilərindən biri onun zəiflərə, xəstələrə, imkansızlırı münasibləndən bilir. Rusiya başqa avtoritar-totalitər rejimlər kimi istiqamətə pis ad çıxırb. Böyük ehtimallı psixi xəstələr elə rus cəmiyyəti özü yandırır, bu işdə dövlət de destek verir. Yuxarıda faşizmİN adını nəhəq çəkmedim. Hitler Almaniyasında psixi xəstələr qəri genəsi siyaseti aparılırdı. Faşistlər hesab edirdilər ki, psixi xəstəlik genetik olduğunu üçün bütün belə insanlar mecburi sterilizə olunmalıdır. 1934-39-cu illərdə Almaniyada 350 min nəfər psixi xəste ve ya psixi xəste olması ehtimal edilən şəxs zoraki cinsi sterilişməyə mərəz qoyulub. 1941-45-ci illərdə 70 min psixi xəstəni qaz kameralarında ölüdürblər.

Şəhərinin rəhbərliyi dəyişəndən sonra Azerbaycanın "xarici siyasetində qalalar dəyişməye başlayıb"

Ərəstun Oruclu: "Milli Təhlükəsizlik Nazirliyindən müxtəlif müxalif qruplara uzanan ellər olub"; "Eldar Mahmudov bir neçə dəfə mənim həbsimə cəhd eləmişdi"

Şəhərinin rəhbərliyi dəyişəndən sonra Azerbaycanın "xarici siyasetində qalalar dəyişməye başlayıb"

Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"

"Nardaranda faktiki olaraq Azərbaycan dövləti yox idi"



Bu setirlər şair, çağdaş jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri Ağamalı Sadiq Əfəndiyə məxsusdur. 1980-ci ildə yazmışdı həmin setirləri - qız övladının dəfn günündə... Ürəyində parçalanmış Azərbaycanın dərđərini daşıyan dəyərləri ziyalımız elə bu yükün ağrılığımı dözməyə rəkətəyata erkən vidas etdi. Cəmi 48 il yaşadı və param-parça olmuş üzəyi 1995-ci ilin 12 dekabrında əbədi dayandı.

Məzəni bir az geniş qaz, məzarçı,
Bu mənim balamdır
Boyuna baxma.
Geniş qaz ki, bu çiçək
Məzardan gəyərib,
Üzü Təbrizə sari çevriləcək...

Ağamalı Sadiq Əfəndinin ölümündən 20 il keçəndən sonra onu Qarabağ döyüşüsü olmuş böyük oğlu Nofel Əfəndiyev (Ağamalioğlu) birgə xatırladıq. Nofel bəy 12 dekabrla bağlı ağrılardırı bölüşür:

- Çox ağır gün idi. Bunun ağırlığını sözə ifade etmek mənimcün çox çətindir. Son illerde sağlamlığında fəsədlər yaranmışdı. Yüksek qan tezyiqi vardi və bu daxili orqanlara öz təsirini göstərməmişdi - baxmayaraq ki, mütəmadi müalicə alındı. O, canvanlığında çox sağlam adam olub, hətta ağırlıqlaqlırmış ilə məşəğ olmuşdu, sağlam cüssəli bir insan idi. Onu qəfil itirmeyimiz bizi sarsıdı.

- Son günlərində sizinlə on çox nadən danışırı, hansı məsləhətləri verirdi?

- Deyirdi ki, mən hər günümü son gün kimi yaşayıram. Bəlkə də həyatdan tez gedəcəyini hiss edirdi. Mən deyirdi ki, həyatını mənim adıma layiq, kişi kimi yaşı, Azərbaycana layıqli bir övlad kimi yaşı. Hətta deyirdi ki, mən buna şübhə elmırəm, Nofel, sən Qarabağın ağır vaxtlarında silah sarıldın. Özü də mənim istəyimə heç vaxt "yox" demədi, cünki Vətəni üçün böyük amallarla yaşayışın insan idi. Hətta Vətən və ailə seçimində birinci üşünlük vərirdi. Büyük idealları Azərbaycanın müstəqilliyinin əldə olunması, onun qorunması, ərazi bütönlüyüümüzün bərpası idi. Yadına gelir, hələ 1988-ci ildə ilk qəçqınlar Ermənistandan gəldiyi vaxt onların acınacaqlı durumunu müşahidə edəndə "milletimin, xalqının gönüne bax" deyə, çox ağır hallar keçirirdi. Hətta bir ailə bizim ikitoqla mənzildə, 8-ci mikrorayonda mühəqqəti qalırdı, Səba nənəni indiyədək xatırlayıram.

- Həmin mənzildə bir tarix yatar...

- Bəli. O eve Azərbaycanın böyük tarixi şəxsiyyətləri, incəsənət xadimləri, siyasetçilər, ziyanlılar gəldi. Mən evimizdə Əbülfəz Elçibəyi, Xəlil Rza Ulutürk, Aşıq Ələsgərin sağıldı Aşıq Abdü İncelini, Aşıq Kamandanı görmüşəm. Təəssüf ki, biz kiçik qardaşımla o evi qoruyub-saxlaya bilmədik, satmağa məcbur olduq. İndi orda başqa ailə yaşayır. Mənim uşaq-

atam baxırdı, redakte edirdi, bir-bir sıralayırdı, sonra müxtəlif neşriyyatlarda çap olundu. "Qızıl Şərq" mətbəəsində Ramiz bəy vardi, o kömək edirdi, hərəkatın feallarından idi. Qara şəhərdə neft zavodlarının mətbəəsi vardi, orda nəşr edirdik. Ən çətin mərhələ qəzətərin və bülletenlərin nəşr olunmasından sonra onları getirilməsi və yayılması idi, mənbə prosesdə iştirak edirdim. Çox ağır, amma şərəfi günləri idi. Atamın bir aq "Jiquli" si vardi, qəzətələri onun yüksək yeri yığırdıq, daşıyırdıq. Bir dəfə 20 yanvardan

- Maraqlı sualdır. 1992-93-cü illərdə mədəniyyət neşriyyatlarında çap olundu. "Qızıl Şərq" mətbəəsində Ramiz bəy vardi, o kömək edirdi, hərəkatın feallarından idi. Qara şəhərdə neft zavodlarının mətbəəsi vardi, orda nəşr edirdik. Ən çətin mərhələ qəzətərin və bülletenlərin nəşr olunmasından sonra onları getirilməsi və yayılması idi, mənbə prosesdə iştirak edirdim. Çox ağır, amma şərəfi günləri idi. Atamın bir aq "Jiquli" si vardi, qəzətələri onun yüksək yeri yığırdıq, daşıyırdıq. Bir dəfə 20 yanvardan

yib. Atamın rəssam, heykəltərə dostu olub, büstünün də müəllifi - Məmməd Dəmircioğlu - o da dəstlərə sadıq insandır. İndi zaman da elədir ki, hərə öz problemləri ilə məşğuldur. Biz də şükrə Allaha, böyük-başa çatmış, özümüz öz yükümüzü götürə bilirik. Atam Azərbaycanın Dövlət Universitetinin jurnalistika fakültəsində Mehman Cəvadoglu, Adil Cəmil, Mustafa Cəmənli ilə birgə təhsil alıb. Professor Şirəmməd Hüseynov bir dəfə görüşümüzdə dedi ki, Ağamalı mənim ən sevimli telebələrimdən

- Atanız sizə da şeirlər həsr edib...

- Bəli, özü də bir necəsini. Atam çox yaxşı üzgüdü idil. Hətta bir dəfə məni dənizdə batmaqdan xilas etmişdi. Sonra belə bir şeir yazmışdı:

"Başına dönüm, üzməyi öyrən,
Öyrən, bu, dənizdir, batar-san, bala.

Dəniz adamları üzür, sürünmür.
Dəniz Füzuli kimidir - dibi görünür..."

1987-ci ildə rəhmətlik Yusif

"Təəssüf ki, atam bu günlerimizi görmədi..."

Nofel Ağamalioğlu: "Yeganə təskinliyim odur ki, Ağamalı Sadiq Əfəndi qısa ömür yaşasa da, kişi kimi yaşadı"



"Məhəllədəki balacalar da onu yaxşı tanıydılar, görən kimi "Ağamalı babamız gəldi" deyib üstünə qaçırdılar..."

sonra sovet əşqərləri maşını saxladı, ancaq xoşbəxtlikdən bir qazax əşqər çox dərinə getmedi və bizim maşını buraxdı. 1991-ci ildə atam Azərbaycan Ali Sovetindəki Demokratik Blokun orqanı kimi "Müxalifet" qəzətinə yaratdı. Bu qəzət üçün çox əziziyətlər oldu, mən bunun şəxşən şahidiyim. O deyirdi, qəzətimin her bir nüsxəsi çapdan çıxanda elə bilirom yeni bir övladıdım.

- **Ağamalı Sadiq Əfəndi ham də gəzel söz ustası, şairdir. Onun poeziyası barədə bir oxucu olaraq nə deyə bilərsiniz?**

- İndiki "Azadlıq" qəzətinin 12 sayını atam nəşr etdirib. 20 yanvar faciəsindən sonra Əbülfəz bəy "kim "Azadlıq" in fəaliyyətini bərpa edə bilər" sualını verəndə ilk önce Ağamalı bəy yada düşmüşdü. Çünkü o, ən ekstremal situasiyalarda təmkinlə çıxış yolları tapan insan idi. Səfər Alışarlı ile birlikdə qəzətin 12 sayını nəşr etdilər. Bütün işlər yoluña düşəndən sonra qəzəti rəhmətlik Nəcəf Nəcəfova təhvıl verdilər. Mən çox təəssüf edirəm ki, bir dəfə də olsun "Azadlıq" qəzəti eləmətdər günlərdə Ağamalı Sadiqi xatırlamayıb. Ümumiyyətə, bu gün bizi ağrır ki, Mətbuat Şurası, hörməti Əflatun müellim və digərləri milli metbuatımızın məşhur yaradıcılarından birinin taleyi, onun ailəsi ilə bir dəfə maraqlanmayıb.

- **Meydanlarda yayılan bir səra qəzətlər və AXC-nin xüsusi bülletenləri sizin evdə hazırlayırdı. Bu barədə xatırlarınızda nələr var?**

- Yadına gəlir. Bu qəzətlərin yazılıları evimizdə hazırlanırdı,

olub. Böyük filosof Vasil Əfəndiyev də onun müəllimi idir, bir dəfə demidi ki, "Ağamalı fitri xalq adamı idir, bize xalq adamları gərəkdir".

- **Ağamalı Sadiq ocağında bu gün bir Ağamalı böyüyür. O, babası barədə nələr bilir?**

- Nəvə Ağamalı 5-ci sınıfda oxuyur. Təbii ki, babasını görəməyib - adını daşısa da. Ancaq bidden babası barədə çox eşidib, qayıbı də olsa yaxşı tanır, şeirləri ni əzber bilir. O, babasının xatirəsini əziz tutur. Mən həmisi əvladlarına tövsiyə eləmişəm ki, Azərbaycanın müstəqilliyi, ərazi bütönlüyü, azadlığı uğrunda həyətni vermiş babalarının xatirəsini daim uca tutsunlar, onun həyat və fəaliyyətini dərindən övrəsinlər. Atamın 5 nəvəsi var, üçü mənəm övladımdır, iki oğlu övladı da qardaşım Orxanın ailəsində böyüyür.

- **Atanızın sizinlə bağlı arzuları, istəkləri nə idi?**

- Təbii ki, her bir ata kimi, onun da öz əvladları ilə bağlı arzuları var idi. Yaxşı tehsil almağıni və ailə qurmağıni görməyi isteyirdi. Bir de nəvə arzusundaydı. Uşaqları çox sevərdi. Hər dəfə məhəlləyə gərəndə cibindən konfet çıxarıb uşaqlara paylayardı, balacalar da onu yaxşı tanıyırdı, görən kimi qışqırırdılar, "Ağamalı babamız gəldi" deyib üstüna qaçırdılar. Biz demək olar ki, onun arzularını yerinə yetirdik, mən ailə tehsil aldım, qardaşım da hazırda oxuyur, her ikimiz ailə quşdur, atamın nəvələri var. Amma təəssüf ki, atam bu günlərimizi görmedi. Bizim yeganə təskinliyim odur ki, o, qısa ömür yaşasa da, kişi kimi yaşadı, həyatını, sağlamlığını Azərbaycanın naminə verdi, bunu onu tanıyanlar yaxşı bilir, özləri de vaxtaşırı deyirler.

- **Sizə, bugünkü nəsil Ağamalı boyu tanırmış?**

- Orta nəsil dəha yaxşı tanır. Amma genç nəsil onun barəsində ele də məlumatlı deyil. Atam olduğu üçün demirəm, Ağamalı Sadiqi təbliğ etmək üçün KİV-lər, televiziylər onun haqqında heç olmasa əlamətdər günlərində heç olmasa əlamətdər, çox yaxşı olar. Bir də ki, bu, onun halalı haqqıdır. Çünkü Azərbaycanın müasir metbuatının yaradıcılarından biri də məhz Ağamalı bəy olub.

Səmədoğluun redaktorluğu ilə "Ulduz" jurnalında neşr olunan "Başsız" povestinə görə onu çox çək-çəvəre salıblar. Lakin böyük yazıçıımız İsmayıllı Şixli ona təzyiqlərin qarşısını alıb, hətta deyib ki, mən bu əsəri oxuyanda qibə hissi keçirdim, kaş ki, bu əsəri mən yazdım. Atamın yaradıcılıq gecəsi yüksək seviyyədə bir dəfə, 31 yanvar 1993-cü ildə Dövlət Filarmoniyasında keçirilib.

- **Özünüz atanızla bağlı nəsə yazmaq istəmirsiniz?**

- Çox arzulayıram ki, atamın bütün arxiv materiallarını toplayıb, böyük bir kitab hazırlayıb. Xeyli xatirələrim, atamın arxivində çap olunmamış şeirləri, yazıları, qeydləri var. Sadəcə, buna mənim imkanımları çatır. Amma inanıram ki, günün birində bu kitabı ərsəye getirəcəyəm, inşallah. Bibim Gülzər xanım atamın həyat və fəaliyyəti barədə "Vətən üçün yaşanmış Əfəndi ömrü" kitabını yazıb, orda da xeyli maraqlı faktları toplanıb.

Fotolar içerisinde Ağamalı bəyle çəkdirdiyi bir fotonu göstərən Nofel bəy sonda təəssüfunu də böülüb: "Özüm fotograflı samad, atamla cəmi bir şəkilim var. Ancaq açığı, bizim heç şəkil çəkdiğməye vaxtmış olmadı. O qədər gərgin günler idi ki. Həm də kim düşündərə ki, atam bizi vaxtsız tərk edəcək..."

Doğrudur. Ancaq adam var 90-100 yaşayır, di gel, yaddaşqalan bir əməlin sahibi olmur. Cəmi 48 il ömür süren Ağamalı bəy isə on illərdə böyük saygı ilə anılır. Deməli, yaşamaq üçün ömrün üzünüluğu önemli deyil, əsas eməldir. Nəcə ki, gözəl ana və ziyanlı olan həyat yoldaşına xitabən "Mən havayı yaşamamışam" şəhərində

"Yaxşı ki, dünyada sevənimsənsən,

Bir gözündə sevinc, birində yaşam.

Mənə qəbir yeri verərsə Vətən,

Bil ki, mən havayı yaşamamışam" - yazardı.

21-ci ildir ki, bu Vətən torpağı sizi sevə-sevə bağınna basıb. Ruhun şad olsun, Ağamalı Əfəndi! **Elsad PASHASOV** Fotolar: "YM" və Nofel bəyə səxsi arxivinə məxsusdur

2015-ci ilin son ayını, son günlerini yaşayırıq. Azərbaycan xalqı bu ilidə Qarabağ problemi ile başa vurur. Faktiki olaraq, bu illə bağlı ötənlərdə olan ümidi özünü doğrultmadı. Düzdür, bu ilin sonunda bir ciddi gözlənti var; Değərinin sonunda Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın görüşünün baş tutacağı gözlənilir. ATƏT-in Minsk Qrupunun həmsədrleri bir neçə gün önce açılıma yaddılar ki, bölgəye son sefərləri zamanı tərəflər buna razılıq veriblər. Ancaq bu görüşün hansısa bir nəticəsinin 2015-ci ildə özünü göstərcəyi, nece deyərlər, artıq gecdir. O üzdən bütün ümidi 2016-ci ilə qalır...



2016 - Dağılıq Qarabağ münaqişəsi üçün "ağar i"

Qarışdakı ildə Azərbaycanın və regionun bir nömrəli probleminin həllinə ümidi ləçəkli çoxdur

Təhlilciler hesab edir ki, 2015-ci ildə atılan bir sira addımlar 2016-ya ümidi ləçəkli çoxdur. Xüsusi ilə ilin sonunda - "Böyük iyirmilər" in (G20) 2015-ci ilin noyabrında Antalyada baş tutan sammitində də Qarabağ danışçılarını durgunluq dövründə çıxarmaq üçün müyyəyen müzakirələr aparılıb.

Bu arada diqqəti Minsk Qrupunun fəaliyyətinin aktiv fazaya keçirilməsi məsəlesi in gündəmə gəlmesi də cəlb edir. De-fakto 23 ildir Minsk Qrupu formatında Dağılıq Qarabağ münaqişəsinə dair aparılan danışqlar səmərsiz olub, bu format və ya bu formatın iştirakçılarının real addımlar atmaması səbirləri tükdib. Bunun əsas səbəb haqda kifayət qədər danışılıb. Söhbət vasitəciliyin BMT Tehlükəsizlik Şurasının Dağılıq Qarabağa dair məlum qətnamələrini, işğal faktını və işğalçını qulaqardı eleməsi, bununla paralel olaraq, Ermənistana gizli rəybet bəsləməsindən gedir.

Ekspertlər bildirir ki, problemin həllində Rusyanın bəlli səbəblərdən maraqlı olmasına amilini də yaddan çıxarmaq olmaz. Ancaq əsas motiv, əlbette ki, həmsədrlerin konfliktin həllinə konseptual yanaşmamasından qaynaqlanır. Amerikalı vasiteci Ceyms Uorlikin, ardınca isə Minsk Qrupu rəhbərliyinin otən həftə AŞPA-da Ermənistana bağlı qəbul edilən son obyektiv qərardan rahatsız olması da elə məhz bu yanlış yanaşma ilə bağlıdır. O üzdən onlar Ermənistani birmənalı təcavüzkar kimi tanıyan fərqli və ədalətli sənəd və qətnamələri qış-qanlıqla qarşılıyırlar. Məhz bu üzdən də Azərbaycan tərəfi Uorlikin həmsədr postundan uzaqlaşdırılması tələbini irəli sürüb.

Təhlillər göstərir ki, son illərdə Minsk Qrupunda balans işğalçı tərəfin xeyrine aşkarana şəkildə pozulub. Həmsədrler Qarabağ məsəlesində bəyanatlar verməyə başlayı-

beynəlxalq hüquq normalarından, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrin dən deyil, mühabibənin nəticələrindən, bugünkü durumla bağlı çıxış eleməye və ilk növbədə işğalçıları, separatçıları razi salmağa başlayıblar. Bu da haqlı olaraq, Azərbaycanı narahat edir, Bakını yeni və obyektiv həll formatı axtarışı zorunda qoyur.

Elə bir format seçilməsi təşəbbüsü ilə çıxış edilir ki, bu, münaqişənin həllində hərbi qarışdurmmanın nəticələrindən deyil, birmənalı şəkilde beynəlxalq hüquqdan çıxış eəsin, vasitəciliyidə balansı gözlesin, tərəflərin hər birini öz adı ilə adlandırmayı bacarın.

Daha əvvəller də danışqlara Türkiye və Almaniyanın da həmsədr qismində cəlb edilməsi təklifi irəli sürüllər. Lakin hələlik bunlar ciddi müzakirə olunsa da, qərar layihəsi halında belə mövcud deyil.

Ancaq ortada ümidi, bəzi faktlar və ehtimallar var ki, buna söykənib 2016-ci ildə Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsində mühüm dönüş ola biləcəyini düşünməye əsaslar yaradır.

İlk növbədə 2016-ci il Qarabağa dair formatının dəyişdirilməsi ilə ola bilər. Təbii ki, əsas vasitəçi dövlətlər, xüsusilə Rusiya buna mane olmasa, qeyd edilən ümidi doğrula bilər.

Formatın dəyişdirilməsi nəticə etibarı ilə danışqların aktiv fazaya keçməsinə və ilkin sülh anlaşmasının ortaya çıxmına, imzalanmasına səbəb ola bilər...

Bir nüansi qeyd edək ki, hər dəfə vasitəciliyin tənqidini baş verən verənde, vasitəçi ölkələr dərhal ümidi ləçəkli çoxdur. Günahsız insanların ölümü və yaralanmasına bə-

raet qazandırmaq olmaz. Biz tərəfləri en sert dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrler risk azaldıcı təkliflər irəli sürüb. Ümid edirik ki, ATƏT araştırma mexanizmi də daxil olmaqla tərəflər bu təklifləri qəbul edəcəklər".

Ekspertlər vurğulayır ki, həmsədr ölkələr, eləcə də beynəlxalq qurumlar başa düşməlidir ki, eger Ermənistani işğal etdikləri ərazilərdən la çıxış edib. "Biz Dağılıq Qarabağ münaqişəsinin sülh yolu

Bezi analitiklər görə, iki ölkə birbaşa hərbi qarışdurmada maraqlı olmasa da, Dağılıq Qarabağ münaqişə zonası onların qarışdurma meydənindən qeyrətə bilər. Başqa qismi siyasi şərhçilər isə hesab edir ki, münasibətlər hər halda qaynar fazaya keçməyəcək.

Həmin toplantıda həmçinin həmsədr ölkələr Dağılıq Qarabağ'a dair birgə bəyanatla çıxış edib. "Biz Dağılıq Qarabağ münaqişəsinin sülh yolu

dinc insanların xəsəret almışından təessüf hissi keçiririk. Dağılıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bərəət qazandırmaq olmaz. Biz tərəfləri en sert dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrler riskazaldıcı təkliflər irəli sürüb. Ümid edirik ki, ATƏT araştırma mexanizmi də daxil olmaqla, tərəflər bu təklifləri qəbul edəcəklər", - deyə səneddə ümid ifadə olunur...

Bir sıra ekspertlər qeyd edir ki, 2015-ci ildə Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi və nəticələrə, anlaşmalara yönelik danışçılar başlayarsa, bu, ilkin mərhələdə Dağılıq Qarabağ etrafında işğal edilmiş 5 rayonun boşaldılması ilə bağlı olaçaq. Burada bir ince məqama diqqət edək ki, Azərbaycan tərəfi məsəlenin yalnız beş rayonun boşaldılmasına qətiyyətlə razı deyil və söhbət həm də Dağılıq Qarabağın azad edilməsindən gedir. Bu baxımdan eger hər hansı bir danışçılar başlayarsa, bu, kompleks bir xarakter daşıyacaq. Əks təqdirdə, Azərbaycanın hər hansı itki ilə nəticələnəcək danışqlara getməsi inandırıcı və mümkün deyil.

Ekspertlər bir məqama da diqqət çəkir ki, 2016-ci ildə nə Azərbaycanda, nə də Ermənistanda seçkilərin olmasına da münaqişənin həllinə dair prosesi sürətləndirən amillərdəndir.

Və sonda 2016-ci ildə Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair bir detali da qeyd edək. Hələ 2014-cü ilin sonlarında belə bir açılıma yayıldı ki, 2016-ci ildək Azərbaycanın Ermənistandan işğal edilmiş Dağılıq Qarabağ əraziləri 2016-ci ildək minalardan təmizlənəcək. Bu barədə USAID-in İrvandaki nümayəndəliyinin direktoru Karen Hilliard bildirmişdi. O qeyd etmişdi ki, Dağılıq Qarabağ əraziləri 2016-ci ildək minalardan tam təmizlənmiş olacaq...

Görünür, baş verən olayların, danışqlar prosesinin gedisi tərəflərin beynəlxalq aləmdə bu qənaəti formalaşdırılmış ki, 2016-ci ildə münaqişə həllini tapa bilər, onadək ərazilərin minalardan təmizlənməsi də bir şərt kimi qoyulub.

Hər halda, ortada olan ehtimal və faktlar 2016-ci ildə Qarabağ məsələsində çox ciddi bir yeniliklərin şahidi olacağımızı düşünməyə əsas verir. Ən azı bu il sülh, yoxsa hərb yolunu seçmək məsələsinə tam aydınlıq gələcəyi ümidi var...

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

□ Elşad MƏMMƏDLİ



nın tələbləri çərçivəsində çıxmaga məcbur etməsələr, o zaman hərbi yol qaçılmaz olacaq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev, həmçinin müdafiə naziri, general-polkovnik Zakir Həsənov da verdikləri bəyanatlarda ermənilər sülh danışqlarından qaçacaqları təqdirdə, müharibə haqqımızdan istifadə ediləcəyini bəyan ediblər...

Rusiya-Türkiyə əlaqələrinin hazırkı böhranlı durumunda da növbəti Əliyev-Serkisyan görüşünün "5 rayon" məsəlesi kontekstində məhsuldar ola biləcəyini söyləyib. İşin içində olan siyaset adamları və diplomatlar isə fərqli fizirdərlər. Bunu ATƏT-XİN Başçılıqları Şurasının təzəcə başa çatan və Qarabağ probleminə ötəri toxunulan Belqrad sammiti də təsdiqləmiş oldu.

Bu da o anlamada gəlir ki, Güney Qafqazda yeni Qarabağ müharibəsinin alovlanması ehtimalı ciddi olaraq qalır və bəlkə də artmaqdadır. Ona görə ki, istənilən sülhün alternativi müharibədir. Mövcud durumu qəlizləşdirən yeni amillərdən biri isə məsələye kifayət qədər güclü təsir imkanı olan Türkiye və Rusiya arasında münasibətlərin kəskinleşməsidir.

Bir nüansi qeyd edək ki, hər dəfə vasitəciliyin tənqidini baş verən verənde, vasitəçi ölkələr dərhal ümidi ləçəkli və yaralanmasına bə-



Bizim milli Kim Çen İrimiz

Sevinc TELMANQIZI
s.qurbanova@gmail.com

Azərbaycan jurnalıstlarının peşə günü ne zamandır, soruşsanız, mən qətiyyətlə "12 dekabr" deyərəm. Çünkü məhz bu tarixdə jurnalıstlər aylardır görmədikləri məmurları görür, üstəlik, şansları varsa, səslərini eşitmək xoşbəxtiyini de yaşayırlar. Mövzu dənizində, müsahib okeanında üzürlər həmin gün. O başqa səhbətin mövzusudur ki, hansı sualları verirlər, arzuladıqları sualı verməsə cəsərətləri çatır mı?

Şəxşən mən dəfələrlə şanlı telejurnalıstlərimizin Prezident Aparatı rəsmilərindən birini tədbirdən çıxan kimi necə üzük qaşı kimi dövrlədiklərinin canlı şahidi olmuşam. Həmin anlarda operatorlar bir-birini itələyə-itələyə, mikrofonlarını ən qabağa dürtərək ele canfəşanlıq edirlər ki, düşünürsən ki, yəqin ilin en səs getirən müsahibəsini götürəcəklər. Amma hamı mövqelərini bərkidəndən sonra məlum olur ki, kollegaların suali... sadəcə yoxdur. Onlara "sinxron" çəkmək üçün lazımdır bu. Televizyonçular öz aralarında bunu bele adlandırlar - sinxron. Tədbir bitir, tədbirin əsas figuruna tədbirin mahiyəti barədə danışdırırlar və bütün canfəşanlıq da bunun üstündə olur. Arada da Ermənistən prezidentini "ifşa edən" suallar, ATƏT-in Minsk Qrupunu aşaqılatmaq üçün pas vermələr və bitdi. Ölkə gündəmimiş, gündəmi narahat edən suallarmış... nadir hallarda ona cavab tapmaq mümkün olur. Çaşib cahiliyindən bele sualları verənlərin işdən çıxarılma əmri isə tədbirdən televiziya binasına çatmadan hazır olur. Çünkü bu, televiziya tarixində bağışlanmaz "ÇP"dir.

ÇP demiş, ötən haftənin səs getirən, amma neft daşlırındakı faciənin fonunda itib-batan xoşagəlməz hadisələrindən biri de Salyanın icra başçısı Tahir Kerimovun sosial şəbəkələrdə yayılan ve qalmaqla səbəb olan fotosu idi. Görənlər görüb, görmeyənlərə de biz xatırladək ki, səhbət icra başçısının başı üzərində qızılıllar tutulmuş fotosundan gedir. Daha doğrusu məktəblilərin əlinde tutduğu gülərlərin altında keçən icra başçısı özünü krallara bənzədir. Ən maraqlısı isə bu fotonun ardınca gələn təkzibdir. Fotodan daha məzəli. Təkzibi yada salaq: "Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbir gedən zaman uşaqlar onu gülərlə qarşılıyıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şəntaj və böhtandır".

Biz Şimali Koreyanın prezidenti Kim Çen İrə lağ edib, şəkillərini sosial şəbəkədə paylaşıdığımız günlərdə başımıza gələnləri görürsəm? Biz gülürdük ki, bəs koreyalı qızlar niyə Kim bəyi görəndə ağlaşırlar, uşaqlar niyə israrla onun qolundan yapışır buraxmaq istəmir. Lənət şeytanı, bunların şəklini o vurhavurdur kim çəkib yayır? Başımıza ondan da betəri gəldi. Colma-çocuğu küçələre töküb əllerinə gül dürtüdər ki, bəs bir azdan kral gələcək. Təkzibi oxuyub, şoka girirsən. Üzrū qəbahətindən betər: "İcra başçısı tədbir gedən zaman uşaqlar onu gülərlə qarşılıyıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub". Bəli, ele bəz də onu deyir ki, icra başçısı tədbir gedən zaman uşaqlar hənsi məntiqə əllerində gülə küçələrə tökülməli, üstəlik başçının başı üstündə gül tutmalıdır? Anlaşırlı ki, bu, əvvəlcədən planlaşdırılır. Bəz də onu deyir ki, belə şeyi planlaşdırımayın. Hələ beyninlər bərkiməmiş balacaları özünə bənzətməyin, ölkədən Şimali Koreya düzəltməyin. Neyisə planlaşdırmaq vacibdirse, rayonun abadlaşdırılması ilə bağlı tədbirlər planlaşdırın. Məsələn, ölkə üzrə ali məktəbə qəbulun en yüksək göstəricisi olaraq Salyan rayonunun adı çəkilsin, mən dediklərimdən imtina edərəm. Yoxsa ki, uşaqlar gül tutubmuş, icra başçısı da bunun altında keçibmiş.

Özündən balaca kral düzəltməyə çalışanların taleyini gözünüzün qabağına getirin ən azi. Gözü çıxmış qardaşınızdan dərs götürün, necə deyərlər. Belə əndrəbadılıklarə yuxarırlarda qısa bir müddət göz yumurlar... Sonrası? Qandallı əl, vəkillər vasitəsilə mediaya ötürürlən "burda hüquqların pozulur" mesajıdır. Daha sonra da dörd gözəl əfər fermanını gözləmə mərhəlesi... Yəni, müsbət heç nə yoxdur.

Yox, eger "dediyim dedikdə" düşüncəsiz, yola davam. Hətta bir neçə ip ucu da verə bilərəm. Kim Çen İrin doğum günündə səmada ulduz işçilərlər, fəsilləri dəyişir, 2 tərəflə göyqurşağı yaradırlar. Kim Çen İrin rəsmi bioqrafiyasında göstərilir ki, o, heç vaxt tualetdə istifadə etməyib. Bundan başqa, yazılıb ki, o, doğulduğandan 3 heftə sonra gəzməyi öyrənib, 8 aylığında isə danışmış. Kim Çen İr universitetdə oxuduğu zaman isə 1500 kitab yazıb.

Yola eynən bu cür davam, uğurlar!

Artıq 2015-ci ilin son günlerini yaşayıraq. Bu il Azərbaycan cəmiyyəti üçün unudulmayaçaq bir səra hadisələrlə yadda qaldı. Ölkə müxalifətinin geridə qoyacağımız illə əlaqədar mövqelərini aldı.

Ümid Partiyasının sədri İqbal Ağazadə rehberi olduğu qurum üçün bu il uğurlu hesab etmir. Ümid sədri qarşılara qoymuşları missiyaya çata bilmədiklərin söyüldü: "Qarşımızda parlament seçkiləri kimi müüm bir proses dayanır. Bu müüm hadisədə partiyanın daha çox namizədinin Milli Məclisde temsil olunacağı düşündür. Bu missiyamız partiya olaraq yerinə yetirə bilmədik. Nəticə tərəfini təhlil edir. Bunun subyektiv və obyektiv səbəbələri əkdir. Amma nəticə hissəsi xeyriməz olmadı. Bu baxımdan uğurlu il hesab etmir. Xalqımız üçün də uğurlu il hesab etmir. Azərbaycan iqtisadiyyatının əsas strukturlarından olan neftin qiymətinin dünya bazarında durmadan aşağı düşməsi, gəlirlərin azalması, müxtəlif hadisələrin baş vermesi nöqtəyi-nəzərindən bu il xalqımız üçün uğurlu saymaq olmaz. Bu ilin mayında 16 nəfərin ölümü noticələnən bina yanlığının baş vermesi, o cümlədən, "Günəşli" yatağında baş verən yanğın, Ermenistan-Azərbaycan münaqışasında müsbət neticələrin əldə olunmaması, ateşkes dövründə əsgərlərimiz şəhid olması, Yaxın Şərədə baş verən proseslərin Azərbaycana da təsiri, Nardaranda baş verən son hadisələrin hamisi üzüctür. Hesab edirəm ki, bu il təkçə bizim partiya üçün deyil, cəmiyyət üçün də o qədər uğurlu olmadı. Növbəti ilin xalqımıza xoşbəxtlik və firavənlilik nəsib etməsimi arzulayıram".

I. Ağazadə qarşısında gələn iləki plənlarından da söz açdı: "Missiyamız var. Partiya quruculuğu əsas hədəfimizdir. Bu hədəfənən geri çəkilməyəcəyik. Azərbaycan demokratikləşənə qədər bu proseslərin içinde olacaq. Bunun üçün ən güclü təş-

kilat olmaq əsas məqsədimizdir.

Ümid sədri Mirmahmud Mirelioğlu digər liderlərdən fərqli olaraq bu ilin önemli sayır: "2015-ci il təşkilatımız üçün önemli oldu. Növbəti qurultayımız keçirdik, yaddaşımızda qalan yalnız bu oldu. Azərbaycan cəmiyyəti üçün bu il neca keçidə, bizim üçün də e上帝 keçdi. İl əvvəlindən cəmiyyət daxilində baş verən hadisələr, regionda yaşananlarla bağlı o qədər də uğurlu bir il olmadı. Problemlərə yadda qalan il oldu. Hami üçün nece, bizim üçün də ele".

KXCP sədri 2016-ci il planları ile bağlı bunları dedi: "Fəaliyyət istiqamətlərimiz, qarşımızda qoymuşumuz məqsədlər var. Bu və-

təşəffürlərimiz üzərində çalışacaq".

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

KXCP sədri Mirmahmud Mirelioğlu digər liderlərdən fərqli olaraq bu ilin önemli sayır: "2015-ci il təşkilatımız üçün önemli oldu. Növbəti qurultayımız keçirdik, yaddaşımızda qalan yalnız bu oldu. Azərbaycan cəmiyyəti üçün bu il neca keçidə, bizim üçün də e上帝 keçdi. İl əvvəlindən cəmiyyət daxilində baş verən hadisələr, regionda yaşananlarla bağlı o qədər də uğurlu bir il olmadı. Problemlərə yadda qalan il oldu. Hami üçün nece, bizim üçün də ele".

KXCP sədri 2016-ci il planları ile bağlı bunları dedi: "Fəaliyyət istiqamətlərimiz, qarşımızda qoymuşumuz məqsədlər var. Bu və-

təşəffürlərimiz üzərində çalışacaq".

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

KXCP sədri 2016-ci il planları ile bağlı bunları dedi: "Fəaliyyət istiqamətlərimiz, qarşımızda qoymuşumuz məqsədlər var. Bu və-

təşəffürlərimiz üzərində çalışacaq".

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.

Kilat olmaq əsas məqsədimizdir. Yeni iddiyalı insanların partiya sıralarına qoşulmasını müəyyən-leşdirməmiş.



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün indi də dekabrın 19-da baş tutacağı haqda məlumat yayılıb. Ermənistannın "Jamanak" qəzətinin iddiasına görə, görüş İsvəçrədə realasa bilər. Lakin bunun hansı tədbir çərçivəsində olacağı, yoxsa ölkə başçılarının məxsusən belə bir tomas üçün İsvəçrəyə gedəcəkləri haqqda bir şey deyilmir. Üstəlik, Azərbaycan tərəfi də hələlik məsələ ilə bağlı təsdiq edici rəsmi məlumat yaymayıb.



Bundan qabaq isə Ermənistandan başqa bir nəşri görüşün dekabrın 1-də Parisdə olacağı haqda xəbər versə də, məlumat doğrulmamışdı. Bu dəfə də belə olacağı istisna deyil. Belə bir nüansı da nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Grupunun ABŞ-dan olan həmsəndi Ceyms Uorlik və bu ölkənin ölkəmizdəki səfiri Robert Sekuta növbəti "görüşün ilin sonuna dək reallaşcağına ümid etdiklərini" bildiriblər.

Bu, o deməkdir ki, əslində görüşün baş tutma ehtimalı elə də böyük deyil. O halda 2015 - sülbə danişmaları aparıldığı müddətdə prezidentlərin birbaşa temasının reallaşlığı ilə kimi tarixə düşəcək. Hətta görüş alınsa belə, əksər analitiklər görə, onun nizam-lama prosesinə ciddi təsirinin olacağı mümkün görünür. Bu mənada görüş heç dekab-

rin sonunda da baş tutmayı bilər. Hər halda Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o, görüş xətrinə prezidentlərin görüşünün tərəfdarı deyil.

Problem ətrafında yaşanan son olaylar bu qənaeti gücləndirir. Söhbət tekçə planlaşdırılan temas ərefəsi cabəx xəttində erməni təxribatlarının artmasından getmir. Bundan da böyük texribat bizi, separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyanın üç

pərəst mövqeyi ilə seçilən Ceyms Uorliklə də görüşüb.

Halbuki, ABŞ belə lütfkarlığının heç 1%-ni Krim, Abxaziya, Cənubi Osetiya separatçılarının liderlərinə münasibətdə

nümayəndələri ilə, son olaraq isə qatı separatçı Karen Mirzoyanla bir araya gəlməsi prosesdən uzaqlaşdırılmasını sürətləndirə bilər

Azərbaycan tərəfi PA rəsmisi Novruz Məmmədovun

timsalında olaya sert etirazını artıq bildirib. Hərçənd, az sonra ABŞ-in Azərbaycandakı səfirliyindəki mənbə iddiaların

həqiqətə uyğun olmadığını söyləyib. "ABŞ öz səfirinə ta-

mamile inanır və etimad bə-

ləyir. O, həmsərd kimi fəaliyyətini davam etdirəcək", - de-

yə mənbə qeyd edib.

Bu da ən azından, o anla-

ma gəlir ki, ABŞ Qarabağ məsələsində ikili standart yanaşmasından el çəkməyə hazırlaşır. Başqa sözə desək, Uorlik vaxtından evvel başqa diplomatiya evəzlənsə də çətin ki, bu, sülh prosesini dalandan çıxara bilsin. Bundan ötrü vəsiyyətçi-diplomatların yox, vəsiyyətçi dövlətlərin münaqişənin həlli-nə münasibəti deyişməlidir.

Nə qədər ki, məsələn,

ABŞ-in özü Dağlıq Qarabağ-

dakı separatçılarla Krim, Ab-

xaziya, Cənubi Osetiya,

Dnestriyanı separatizm arasın-

da ferq qoyacaq, Rusiyani iş-

ışgalçı saylığı halda, Ermənisi-

stan işgalçı saymayıacaq və

ona qucaq açacaq, o zamana

kimi də problemin həllində dö-

nüş olmayacağı. Necə ki, indi-

yedək neçə-neçə həmsərd

gəlib-gedib, fəqət, Qarabağ

"yükü" hələ də öz yerindədir.

Yerli və əcnəbi təhlilcilər

də yaxın perspektivdə konflik-

tin nizamlanması üçün güclü

zəminin olmadığını düşünür-

lər. Həmçinin, əlavə arqu-

mentlər getirirlər. Onların ara-

sında təbii ki, Türkiye-Rusiya

münasibətlərinin gərginləş-

məsi də var. Bu xüsusda Rusiya

EA-nın Şərqi-Asiya və Qaf-

qazın tədqiqi mərkəzi işçi gru-

punun koordinatoru Aleksandr Skakov erməni mətbuat-

ına müsbahəsində son

vaxtlar Rusyanın Ermənista-

na yeni hərbi kontingent və zi-

reli döyüş maşınları göndər-

məsini Azərbaycanla deyil,

Türkiyə amili ilə bağlaşa da,

fakt budur ki, Azərbaycanın

mühərbi veziyətində olduğunu

şəhərin cəbhəsi lazımdır.

"Hərçənd hərəkət etmək

läzidir ki, eger hər halda və

hənsəsə məqamda Bakı Avra-

siya mekanındaki xaosdan isti-

fadə edib Dağlıq Qarabağ

konflikti zonasında geniş mi-

yalı herbi əməliyyatlara baş-

la, o zaman Moskva üçün

özünün müttəfiqlik öhdəlikləri-

ni nəzərə alıb qərar vermək

asan olmayıacaq. Hərçənd dü-

şünümürəm ki, genişmiy়ası

hərbi əməliyyat yaxın

perspektivin işidir" - də son-

ra qeyd edib rusiyalı ekspert.

Azərbaycan və Ermənisi-

stan prezidentlərini gözlənilen

görüşündə danişan politoloq

bu görüşün heç bir faydasının

olmayacığını söyləyib. Bün-

dan əlavə, onun qənaətinə,

hənsəsə Dağlıq Qarabağ

münaqişəsi üçün nizamlanma

perspektivi yoxdur.

Öz növbəsində rusiyalı di-

ğer ekspert, rus dilində çıxan

"Milli strategiyanın problemləri"

jurnalının baş redaktoru Aj-

dar Kurtov hesab edir ki, Rusiya

hənsəsə mürkəbbə dövr ya-

şadığından ona yeni bir Qara-

bağ cəbhəsi lazımdır.

"Hərçənd Rusiyada iqtisadi

veziyyət çətindir. Çoxlu prob-

lemli zonalar var. Ona görə də

Rusyanın cəlb olunduğu Ukrayna,

Suriya böhranlarının

üzərində Qarabağdakı böhran-

ın da əlavə olunması

Moskvanın maraqların uyğun

deyil. Yəqin ki, o halda Rusiya

diplomatik əsərlərlə Qarabağ-

da kəskinleşmədən və hadisə-

lərin eskalasiyasından qa-

mağa çalışacaq ki, sonradan

qaynar münaqişəyə qarışmali

olmasın" - əlavə edib politoloq.

Qarabağ

ÜSAVAT
N 278 (6306) 14 dekabr 2015



2015 prezidentlərin görüşü reallaşmadan bitə bilər

Hətta görüş baş tutsa belə, ondan ciddi gözlənti yoxdur; rusiyalı politoloqlara görə, Moskva daha bir Qarabağ savaşında maraqlı deyil, çünkü...

Sözbütən, bu arada diplomatik mənbələrin istinadən məlumat yayılıb ki, Amerika tərəfi çoxdandır rəsmi Bakının vəsiyyəti kimi fəaliyyətdən, obyektivliyən tərəfsizlindən narazı olduğu Ceyms Uorlikli dəyişdirməsi məsələsinə nəzərdən keçirir. İddialara görə, onun vaxtaşırı Vaşinqtona erməni lobbisinin

nümayəndələri ilə, son olaraq isə qatı separatçı Karen Mirzoyanla bir araya gəlməsi prosesdən uzaqlaşdırılmasını sürətləndirə bilər

Azərbaycan tərəfi PA rəsmisi Novruz Məmmədovun

timsalında olaya sert etirazını artıq bildirib. Hərçənd, az sonra ABŞ-in Azərbaycandakı səfirliyindəki mənbə iddiaların

həqiqətə uyğun olmadığını söyləyib. "ABŞ öz səfirinə ta-

mamile inanır və etimad bə-

ləyir. O, həmsərd kimi fəaliyyətini davam etdirəcək", - de-

yə mənbə qeyd edib.

Bu da ən azından, o anla-

ma gəlir ki, ABŞ Qarabağ məsələsində ikili standart yanaşmasından el çəkməyə hazırlaşır. Başqa sözə desək, Uorlik vaxtından evvel başqa diplomatiya evəzlənsə də çətin

ki, bu, sülh prosesini dalandan çıxara bilsin. Bundan ötrü vəsiyyətçi-diplomatların yox, vəsiyyətçi dövlətlərin münaqişənin həlli-nə münasibəti deyişməlidir.

Nə qədər ki, məsələn, ABŞ-in özü Dağlıq Qarabağ-

dakı separatçılarla Krim, Ab-

xaziya, Cənubi Osetiya,

Dnestriyanı separatizm arasın-

da ferq qoyacaq, Rusiyani iş-

ışgalçı saylığı halda, Ermənisi-

stan işgalçı saymayıacaq və

ona qucaq açacaq, o zamana

kimi də problemin həllində dö-

nüş olmayacağı. Necə ki, indi-

yedək neçə-neçə həmsərd

gəlib-gedib, fəqət, Qarabağ

"yükü" hələ də öz yerindədir.

Bir evdə yolka bəzəmək neçəyə başa gələcək?

Azad İstehlakçılar Birliyinin sədri:
“Əhali yokalarla ehtiyatlı olmalıdır”

Böyükdən kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi Yeni il artıq qapımızdadır. 2015-ci ili Qoyun ilini yola salıb 2016-Meymən ilini qarşılamağa hazırlaşırıq. Yeni ilin gəlişinə 2 həftədən çox qalsa da, artıq paytaxtda bayram əhval-ruhiyyəsi hiss edilir. Paytaxtda hər addimbaşı yolka ağacı, Yeni il aksesuarları satılan məkanlara rast gəlinir. Yeni ilin esas attributları yolka ağacı, Şaxta baba və Qar qızıdır. İnsanlar, xüsusən da az yaşı uşaqları olanlar evlərində yolka bəzəyirlər. Yeni il ağacını bəzəmək üçün isə rəngli işıqlardan, oyuncاقlardan, zərlərdən və digər simvolik əşa, bəzəklərdən istifadə olunur.

**Maraqlıdır, bəzəmək
yolka istəyənlərə bu neçəyə
başa gələcək?**

Yolka bəzəmək üçün biza yolka, onun üzərinə taxacağımız yolka oyuncاقları, zər, yolka işıqları, kənarına isə qoymaşa Şaxta baba və Qar qız lazımdır. Bunların qiymətini öyrənmək üçün Yeni il aksesuarları satılan bir neçə yere baş çəkdik.

Təbii ki, qiymətlər müxtəlif idi. Yolkanın qiyməti onun hündürlüyündən, materialından və hara istehsalı olmasına görə dəyişirdi. Belə ki, satışda 20 manata da yolka vardi, 300 manata da. Saticilar hətta qiyməti 1000 manata yaxın yolkların da satıldığını deyir. Oyuncaqlara gəlincə plastmas və ya şüşə materialından hazırlanmasından asılı olaraq oyuncاقların qiyməti 10-20 manat

Kisiłər!!! Axırıncı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- * Cinsi marağın ve cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçilmesi
- * Prostat adenomasi (vəzidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilmesi
- * Qasıq-xayalıqdə sizilti, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilmesi
- * Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələr)
- * Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkisafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gece ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- * Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteokondroz
- * Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekimə zəng etmək üçün (saat 11.00-dan sonra)
Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



rin qiyməti isə 50 qəpikdən başlayır. Bu oyuncاقlar o qədər rəngarəng və parlaqdır ki, yanından etinəsiz ötbük keçmək mümkün deyil. Satışda olan ilin atributı meymunun qiyməti 5-6 manatdan başlayır. Şaxta baba və Qar qızının da qiyməti keçən illə müqayisədə bəha idi. Belə ki, ən ucuz Şaxta baba 8 manat, ən bahalısı isə 60 manata id. Qar qızı isə ən ucuzu 7 manat, ən bahalısı 45-50 manata satılırdı. Saticilar qiymətlərin keçən illə müqayisədə bir az bəha olduğunu təsdiqləyirdilər. Bunu səbəbinə isə ekşər oyuncاقların və yokaların xarici ölkələrdən gətirildiyini və dollar-la alındığını göstərirdilər.

Aparğımız müşahide onu göstərdi ki, ortabən bir yolka qurmaq bir aileyə 60-70 manata başa gələcək. Bu qiymət isə hər ailənin bütçəsinə uyğun olmur. Çünkü bu məbləğe yolka qurmaq əvəzinə, haqli olaraq kiçik bir bayram süfrəsi açmaq olar düşüncəsində olanlar da var. Alici Samirə Qurbanova deyir ki, övladı istədiyi üçün ucuz 1-2 dən yolka oyuncağı alıb: "Evde b-

□ Günel MANAFLİ
Fotolar müəllifindir

Montində, Nərimanov Məhkəməsinin həyətində 2 maşınlıq daş qaraj satılır.

Obyekt kimi də istifadə etmək olar. Pultlaşdırıcı olunan jaluz qapıları var. Tavanı lambrin, döşəməsi tametdir. Ayrılıqda da istifadəyə yarayır. Sahibindən satılır, qiyməti bazar qiymətindən ucuz. Sənədi var.
Əlaqə nömrəsi (050) 264 49 99

Babasil xəstəliyinin ən müasir metodla **MÜALİCƏSİ**

Almanıyanın məşhur "Karl Etorts" firmasının aparati ilə Moskva şəhəri proktologiya ETM-də xüsusü hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gizləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN
Tel: (055) 776-70-34



Adam döyməyə görə cəza sərtləşir

Azərbaycanda adam döyməyə görə həbs müddəti artırılır. Milli Meclisden "Trend"ə verilən məlumatda görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Hazırda döymə və ya sair zoraki hərəkətlərə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə tətbiq edilir və ya işin hallarına görə, xətanı törədən sonra 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Yeni dəyişikliklərdə isə bu müddətin 2 ayadək olması təklif edilir.

Evində yıxılan 71 yaşlı kişi öldü

Bakıda evində yıxılan şəxs xəstəxanada ölüb. Musavat.com-un verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda baş verib. Zire qəsəbə sakini 1944-cü il təvəllüdü Faiq Əliyev evində yıxılıb. Baş nahiyyəsinin əziz diaqnozu ilə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilən F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.


Araşdırma nəticəsində məlum olub ki, 71 yaşlı F.Əliyev yaşadığını evdə çoxlu araq içərkər sərçəş olub və yixılaraq başını ezib.



□ İLKİN

Soyuq ayların xəzin qatılı - turşular

Masaların vazkeçilməzi olan bu təəm bizi necə ölümə aparır?



**Yayda görülen hazırlığın
qışda bizi öldürməməsi
fürün çıkış yolları**

Qış galib. Onunla birlikdə süfrələrimizdə turşular baş tacı olublar. Ehtiyatlı qadınlar yaydan hazırlıqlarını görübür. Ehtiyatsız olanlar isə mağazaların, bazarların yolunu tutub. Yağı yeməklərin vazkeçilməz atributu heç də hər zaman insanımızın üzünü güldürmür. Çünkü qış kabusları arasında dəmən qazından zəhərlənmə ilə yanşı, turşu zəhərlənmələri de əhəmiyyətli faizi təşkil edir.

Qış zəhərlənmələri - İldən-ilə artı...

Respublika Gigiya və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2013-cü ilin əvvəlindən dekabr ayına qədər Azərbaycanda 1132 zəhərlənmə hadisəsi baş verib. Neticədə 1376 nəfər zəhərlənib. 2012-ci ilde isə əhali arasında 826 zəhərlənmə hadisəsi baş vermiş, 980 nəfər zəhərlənmişdi. Göründüyü kimi, zəhərlənmələrin sayı əksinə artıb.

Respublika Gigiya və Epidemiologiya Mərkəzindən verilən məlumat görə, bunun əsas səbəbləri bir kateqoriyada birləşdirilmək mümkün deyil. Belə ki, məhsullar əsasən yay, palya fəsillərində hazırlanır, qışda istifadə olunur. Zəhərlənmələrin qışda daha da artmasının səbəbi onunla əlaqədardır ki, yayda hazırlanmış məhsullar əsasən qışda açılıb istifadə edilir və bu

zaman müxtəlif səbəblər üzündən zəhərlənmə halları baş verə bilir. Məhsulların zəhərlənməyə səbəb olmasına gelincə, burada müxtəlif amillər rol oynaya bilər. Birbaşa ekoloji çirkənlənməye məruz qalan məhsul buna səbəb olur. Məhsul düzgün yuyulmadıqda, düzgün sterilizə aparmadıqda, texnoloji qaydalara düzgün əməl edilmədikdə bu zəhərlənmə qaçılmazdır. Zəhərlənməni törədən faktorlar nə gözlə görünürlər, nə də ki, belə məhsulların rəngi dəyişir. Turşular əsasən ailələrdə kustar yol ilə hazırlanaraq konservləşdirilir. Belə məhsulların satışına icazə verilmir. Belə hal baş verərsə onu satan şəxs birbaşa bu işdə cinayət məsuliyyəti daşıyır.

Mağazadan alınan turşular daha təhlükəsizdir

Amma kulinarlar bu məsələdə fərqli fikirdədir. Kulinarları-

saylarında bu məsələnin detallarına geniş yer verilib. Turşudan zəhərlənmə bir neçə faktorla əlaqədar baş verir. Bunlardan biri kimyəvi faktordur. Pomidoru və xiyyarı yetişdirəndə o qədər kimyəvi maddələr vururlar ki, adı vəziyyətdə də bu tərəvəzlərdən adam zəhərlənə bilər. Zəhərlənmədən turşuya qoyulduğundan sonra da tərəvəzlerin tərkibində qalır və zəhər onların içinde yox olmur. Turşudan zəhərlənməyə tərəvəzlərdəki mikroblar da səbəb olur. Torpaqdakı mikroblar məhsulun üzərində qalaraq havasız şəraitde inkişaf edir. Turşun qabı bağlandıqdan sonra o mikroblar qapalı yerdə yavaş-yaşvaş havasız şəraitde inkişaf edib artmağa başlayır. Bu da insanda müyyəyen xəstəliklər yarada bilir.

Bu baxımdan da ilkin məsləhət kimi əldən və bazardan deyil, dövlət tərəfindən nəzarət olunan sənaye üsulu ilə hazırlanmış turşuları almaq məsləhət görülür. Bəzi incə detallara da diqqət edək:

1. Turşun qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır. Turşun köhnə olmamasına diqqət etmək lazımdır.

2. Turşu qabına fikir vermək lazımdır ki, qapağının ağızı işmiş və ya deformasiyaya uğramış olmasın. Diqqət yetirilməlidir ki, turşu qabının qapağının qırğından hava keçməsin.

Turşunun suyu bulanıqdırısa, zəhərlənmə baş verəcək

Hesab edək ki, xanımlar ev şəraitində hazırlanmış turşulara daha önem verirlər. Bu halda məsələnin incə detalları nədir? Mütəxəssislər məsləhət görür ki, məhsul alarkən onun hansı şəraitde yetişdirilməsi diqqətə alınmalıdır. Ona coxlu gübərin vurulması da əsas səbəb ola bilər. Çünkü bu halda adam mikrobdan yox, ele gübrədən zəhərlənəcək. Cox vaxt turşu bağlayarkən strelizə etmirlər ki, tərəvəzler təbii qalsın. Bu da cox vaxt müsbət nəticə vermir. Turşunun hazırlanma prosesində təmizliyə ciddi riayət etmek lazımdır. Tərəvəz torpaqlıdırısa, yaxşı yumaq lazımdır. Xüsusiyyətə tərəvəzlerin saplaq hissəsində istər-istəməz torpaq qalır. Yaxşı olur ki, tərəvəzler əvvələndə duzu suda saxlanılsın, ondan sonra strelizə edilsin.

Adı alıcı normalara cavab vermeyən məhsulu, xüsusiyyətə turşunu ayırd edə bilməz. İnsanlar daha cox istehsalat şəraitində hazırlanmış konservləşdirilmiş məhsullardan istifadə etməlidirlər. Konservləşdirilmiş məhsulların normalara cavab vermədiyini yalnız laboratoriya şəraitində aşkarlamaq mümkündür. Adı alıcıının tutmanın normalara cavab vermədiyini bilmesi mümkün deyil.

Zəhərlənmə əsasən konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığına görə baş verir. Bu zaman

bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür bürüzə verir. Əger insanın organizmi mikroba tab gətirirsə, o, ölümən qurtula bilir, amma organizm zəifdirse, zəhərlənmə ölümlə nəticələnir. İnsanlar tutmanın zəhərlənməyə səbəb olub-olmayacaqını ayırd edə bilərlər: Bunun üçün önce turşu qoyulan qabın qapağına fikir vermək lazımdır. Əger qapaq şışibse, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə vere biliəcəyini aydınlaşdırmaq mümkündür. Əger qapaq şışibse, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə vere biliəcəyini aydınlaşdırmaq mümkündür. Əger pomidor, yaxud başqa bir tərəvəzin turşusunun suyu bulanıqdırısa və aq çöküntü verirəsə, demək zəhərlənmə verəcək.

Turşudan sonra göbələk zəhərlənməsi gelir

Statistikaya görə, qida zəhərlənmələri sırasında ikinci yerde göbələk zəhərlənmələr dayanır. Fövqəladə Hallar Nazirliyinin saytında gedən məlumatə görə, göbələk zəhərlənmənin səbəbi, onların tərkibində olan bir sıra birləşmələrin, organizmin orqan və sistemlərində ağır pozğunluqlara səbəb olması ilə izah edilir. Göbələk zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəfələn kəskin ağrı, fasilesiz qusma və ishal əlamətləri ilə başlayaraq qusunu kütəsində göbələk qırıntıları aşkar edilir. Tezliklə organizmdə susuzluq və su-elektrolit mübadiləsinin pozulması üçün səciyyəvi əlamətlərən, kəskin zəiflik, baş ağrısı, baş gicəllənməsi, dərinin avazıması, nəbz vurğularının zəif, sapvari olması və taxikardiya müşahidə olunur. Temperatur yüksəllər, sinir sistemi pozğunluqlarından yuxululuq və ya eksinə, oyanma, ölüm qorxusunun hissiyyatı, bəzən isə əzələnin qıcıqlı qeyd olunur. Həmin əlamətlər getdikdə inkişaf edərək birinci günün axırında və ya bir qədər sonra dəridə və selikli qışalarda sarılıq olur. Bəzən 1-2-ci günlərdə nisbatən yaxşılaşmış ümumi əhval fonunda qəfələn koma inkişaf edir. Digər təsadüflərdə isə xəstəliyin 4-8-ci günlərdən qastroenterit əlamətləri azalır, böyrək və qara ciyərin fəaliyyətinin pozğunluğu əlamətləri üstünlük təşkil edir. Bu hala damar mənfəzinin iflic qoşularsa, sağlamlığın bərpə edilməsi çətinləşir, cox vaxt qəfələn ölüm baş verir.

Firma və fabrikların məhsullarından zəhərlənmələr üzə çıxarılmır...

Daha bir nüans. Hazırda həm marketlərdə, həm də bazzarda satılan turşu məhsullarının demək olar ki, hamısına Səhiyyə nazirliyi tərəfindən ekspertiza sertifikatları verilib. Əslində isə bu məhsulların heç də hamısının istifadəyə yararlı olduğunu deməz. Bundan başqa ekspertlər iddia edir ki, Səhiyyə nazirliyi qida

zəhərlənmələri ilə bağlı statistikani açıqlayarken həmişə evde bağlanan şorabaldan olan zəhərlənmələr haqqında məlumat verir. Ancaq şirkət, firma və fabrikların məhsullarından zəhərlənmələrlə üzə çıxılmır.

Dəriyə düşən turşu və ya qəlevini 5-10 dəqiqə ərzində isti su ilə yumq lazımdır. Əger gözə düşərsə, gözü 20-30 dəqiqə ərzində yumalı, sarğı bağlayaraq mütləq həkimə müraciət edilməlidir. Turşu vasitəsilə qida zəhərlənməsində isə xəstəyə süd, ciy yumurta və ya bitki yağı içirdilməlidir.

Turşu və qəlevi ilə zəhərləndikdə (sirkə tuşusu, karbol, oksalat turşuları, kaustik soda, le-

him zamanı işlədilən məhlul) mədəni özbaşına yumaq olmaz, bu qusmani daha da gücləndirir və maddələrin tənəffüs yollarına düşməsinə səbəb olar. Tekrər yanmaya yol vermək, maddələrin qatılığını azaltmaq üçün zərərçəkənə 2-3 stekan su içirtmək, gözün və dodaqların selikli qışasına düşməş maddələri bol axar su şırnağı ilə yumq tövsiyə olunur. Bəzi quru kimyəvi maddələrin su ilə reaksiyaya girməsinin qarşısını almaq üçün onları fasilesiz olaraq intensiv axar su ilə yuyaraq zərərsizləşdirmək lazımdır. Xəstəyə yardım göstərilən zaman qoruyucu əlcəkdən istifadə edilməlidir.

□ **Sevinc TELMANQIZI**



"Pulunu aldılar, özünü şərləyib tutdurdular"

17 yaşlı Lalə Əliyeva: "Anamın

azadlığı üçün qanuni
araşdırımların aparılmasını istəyirik"

"Anam Tahirə Əliyevadan rəfiqəsi və iş yoldaşı olan Zülfüyyə Rüstəmovanın özü Azərbaycanda olduğu müddətdə anamdan əlbəəl almışdı. Qalan hissesini isə o, anama zəng edərək heyət yoldaşı Vasif Yolcu oğlu Hüseynova verməsini xahiş etmişdi. 20 gündən sonra anam verdiyi pulu Vasif Hüseynovdan istəsə də, o, önce pulu qaytaracağına bildirib və bunun üçün müyyən qədər vaxt da isteyib. Vaxt tamam oldu, amma o pulu qaytarmadı və min bir bəhənə gətirməyə başladı. Belə olan təqdirdə anam onların əməlli ilə bağlı şikayət etdi. Şikayətdən sonra Vasif Hüseynov Gürcüstana qaçmaq istəsə də, o, gömrük məntəqəsində saxlandı və polisə də təhvıl verildi. Polis idarəsində o, pulu verəcəyi ilə bağlı oləv 10 gün möhəlet istədi və buraxılmasını da xahiş etdi. Həmin vaxt onun pulu qaytaracağına bacısı oğlu Tural zəmin olmuşdu. Onu da bildirim ki, anamın hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsi, aparılan araşdırımlar zamanı lazıminca araşdırılmışdı və Vasif Hüseynov da azadlıqda gəzməyə başladı".

L. Əliyeva deyir ki, problemin varlığı ilə bağlı baş prokuror Zəkir Qaralovun və daxili işlər naziri Ramil Usubovun qəbullarında olub: "Baş verenlər haqqda onlara ətraflı danışdım. Sağ olsun hər iki vəzifə sahibini, məhz onların verdikləri tapşırıqlar əsasında Vasif Hüseynov həbs olundu. Amma anamın şikayəti əsasında işi araşdırın müştəqilər qanunun alılıyini deyil, hansısa maraqlarını üstün tutaraq, anamın həbsinə şərait də yaratırlar. Heç bir günü olmadan 2 ay əvvəl azadlıqdan məhrum edilən anamın azadlıqla qovuşması üçün qanuni araşdırımların aparılmasını istəyirik. Ölkə rəhbəri cənab İlham Əliyevdən köməklik istəyirəm. İnanıram ki, ölkə rəhbərinin verdiyi tapşırıq, qısa zaman kəsiyində haqqın-ədalətin bərpası ilə də nəticələnəcək".

□ **E.HÜSEYNOV**



ÜSAVAT

Son səhifə

N 278 (6306) 14 dekabr 2015




Azərbaycanlı qumarbaz Praqa turnirində 250 min avro uddu

Cəxiyanın paytaxtı Praqada eyni vaxtda keçirilən Avropa və Dünyə Poker Turnirində Azərbaycandan olan iştirakçı 250 min 900 avro udaraq 3-cü yeri tutub. Almaniyadan olan Rayne Kempe turnirin qalibi olub. O, dekabrın 11-də 15 saatda yaxın davam edən gərgin oyundan sonra 539 min avro qazanaraq karyerasının en böyük qələbəsinə nail olub.

Turnirə qatılanlar arasında dünyanın en məşhur qumarbaşlarından Team PokerStars Pro komandasının üzvləri Andre Akkari, Liv Boeree və Jason Mercier, habelə Avropa Poker Turnirinin keçmiş qalibləri Davidi Kitai və digərləri olub. Turnirin en gərgin oyunlarından biri də Azərbaycandan olan poker ustası Ramin Hacıyev, alman Rayne Kempe və Fransadan olan biznesmen-qumarbaz Jean-Noel Thorel arasında olub. Əvvəlcə Ramin Hacıyev və Rayne Kempe fransız biznesmeni oyundan çıxarıblar, daha sonra Hacıyev oyunu tərk edib. O, Rayne Kempenin əlindəki tuz-valetdən və tuz-damadan qəcaraq kartlarını masaya atıb və 250 min 900 avro uduşla kifayətlənərək turnirin üçüncüsi olub. Fransalı qumarbaz isə 383 min avro ilə ikinci yeri tutub. 4-cü yerde 193 min avro ilə İspaniyadan olan pokerçi Adrian Mateos, 5-ci yerdə Yeni Zelaniyadan 152.900 avro ilə David Yan qərarlaşış. Turnirdə cəmi 11 nəfər udus qazanıb. Qumar turniri dünən də davam edib.

Şaxta baba alış-veriş mərkəzində

Yeni il yaxınlaşdıqca Şaxta babalar dünən yox bir çox yerlərində görünməyə başlayıblar. Lakin onlardan biri digərlərindən fərqlənir. Kanadanın Toronto şəhərindəki Yorkdale alış-veriş mərkəzindəki modaçular Şaxta babamı yenidən geyindiriblər. Modaya uyğun Şaxta baba ənənəvi qırmızı paltarını bir kənara qoyub. Onun böyük qarnı və qoh-qehəli gülüşü artıq yoxdur. Mərkəzdəki Şaxta babanı 51 yaşlı model Paul Mason canlandırır. Yeni Şaxta baba şəkil çəkdirərək qazanğı pulları xeyriyyə qurumlarına bağışlayacaq.



1 milyon dollarlıq daş-qas uğurlandı

Fransanın paytaxtı Parisdə, dünya şöhrətli zərgər dükəni olan "Çopard" güclü mühafizə altında olan Yelisey Sarayından cəmi bir neçə metr aralıda günün günorta çığı qarətə moruz qalıb. Paris Polis İdarəsinin açıqlamasına görə, silahlı dəstə saat 11.00 radələrində dükana basqın edərək, tümumilikdə 1 milyon avroya yaxın dəyəri olan qiymətli daşları qarət edib və aradan çıxbı. Hüküm nəticəsində heç kəsin xəsərət almadiği bildirilir.

Parisdə zəngin turistləri və yerli sakinləri cəlb edən zərgər dükənləri çoxluq təşkil etdiyindən, tez-tez silahlı qarətçilərin hədəfinə çevrilir. Ancaq qarətin səhər vaxtı prezident sarayının bir neçə addımlığında baş verməsi Fransa kimi ölkə üçün də olduqca nadir və inanılmaz hadisədir.



Dilənci ilə evləndi

Isveçdə yaşayan bir qadın dilənərkən gördüyü gəncəl evlənərək hər kəsi şoka salıb. Gənclərin toyu İsveç mediasının gündəmində olduqca önemli yer tutub. Məlumatlara görə, Josefın Karlson adlı 6 uşaq anası Ruminiyadan dilənmək üçün gələn 21 yaşı Florin Serhan ilə ötən ilin aprel ayında tanış olub. Bir müddət sonra isə onunla evlənməye qərar verib. Josefının da ailəsinin dəstəyi ilə dilənci ilə qadın evlənilər.

İsveç mediasına müşahibə veren Karlson "insanlar bunun şahzadə nəqli olduğunu düşünürələr. Lakin bizim üçün bu adı haldır. Fərqli milletlərdən və fərqli həyatlardan ol-saq da bir-birimizi sevdik və evləndik. O, çox yaxşı insandır" deyib. Serhanda Karlson ilə evləndikdən sonra "onun artıq əri var" deyərək zarafat edib.

QOÇ - Saat 14-ə qədər iştirakçı olduğunuz proseslərdən baş çıxara bilsəniz, sonrakı müddətdə bir neçə sürprizlə rastlaşacaqsınız. Ətrafinizdakılara nəyə qadir olduğunuzu göstərin.

BÜĞA - Təzadlı bir gün yaşayacaqsınız. Hadisələrin gedisi gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Bu səbəbdən bütün situasiyaları nəzarətdə saxlayın ki, dəha çox mənfeətiniz olsun.

ƏKİZLƏR - İşgüzər sövdəleşmələr istiqamətdə böyük perspektivlər əldə edə bilərsiniz. Bu baxımdan Göy qübbəsi sizə yardımçı olacaq. Amma əmin olmadığınız məsələ bərədə vər vərmeyin.

XƏRÇƏNG - Yeganə uğurunuz aile-sevgi münasibətlərində mümkündür. Odur ki, özünüzü qarşı reğbət oynamaya çalışın. Fəaliyyət və sövdəleşmələr üçünsə o qədər də uğurlu vaxt deyil.

ŞİR - Neçə gündən bəri mövcud olan böhranlı vəziyyətiniz saat 13-dən etibarən qaydına düşəcək. Sadəcə, prosesləri real qiymətləndirməyi bacarmalısınız. Nahardan sonra varılan bilərsiniz.

QIZ - Müəyyən məziyyətlərinə görə, gərin təqvim hesab etmək olar. Belə ki, işlə bağlı müəyyən çətinliklərlə üzləşəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla hər hansı mübahisələrə son qoyn.

TƏRƏZİ - Yeni təklifləri razılıqla qarşılaşmağınız şəxsi işlərinizdə nəzərəçarpacaq irəliyişlərə səbəb ola bilər. İnsanlarla münasibətlərə yenidən baxın. Hövsləsiz olmayıñ.

ƏQRƏB - Ümumi çalarlarına görə, uğurlu gündür. Qarşısındaki bir həftə ərzində görəcəyiniz vacib işləri inididən planlaşdırın. Axşam allığınız bütün dəvətləri isə təxirə salın. Qiyaniza fikir verin.

OXATAN - Ulduzların düzümü işinizin çox olacağını xəbər verir. Qarşınızda duran vəzifələrə məsuliyyətə yanaşın. Nüfuzlu adamlarla görüşünüz gələcək uğurlarınıza qapı açacaq.

ÖĞLAQ - Əsas diqqətinizi sağlamlığınıza bağlı problemlərin həllinə yönəldin. Əks təqdirde fealiyyətinizdə passivlik müşahidə olunacaq. Nəzəre alın ki, mənfi yüklü Ay da sizin bürbcdədir.

SUTÖKƏN - Şəxsi problemlərinizin həlli üçün müəyyən vacib şəxslərlə görüşməyiniz məsləhətdir. Yeni təklif və rəylərə isə ciddi reaksiya verməyin. Saat 14-18 arası büdcəniz arta bilər.

BALIQLAR - Astroloji göstəricilər müəyyən gərginlikdən xəbər verir. Ələlxüsüs da cəhdlerinizin boşça çıxmama ehtimalı yüksəkdir. Odur ki, başınızı adı işlərlə qarışdırmağa çalışın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Ögruya məktub yazdı

Ingiltərədə yaşayan Aleksandr Mahjori ile ori Andreni Levinə giren oğurlar televizor daxil olmaqla, bir çox dəyərli əşya uğurlayıblar. BBC-nin xəbərinə görə, Aleksandra evə qayıtdıqdan sonra evinə giron öğrencilerə mesaj yazılınca on dəyərli şeyin ailə olduğunu qeyd edib.



TEAM RR

Məktubda isə bu sözləri yazıb: "Televizoru apardığınız üçün təşəkkür edirəm. Sizin köməyinizle ailədə dəha çox səhəbət edirik. Öğurladığınız əşyaların ağlamağımı dəyəcək qədər dəyərli olmadığını anladım. Ailəmin başına heç bir şey gelmedi. Önəmlı olan budur. Bütün bunlarla beraber ətrafımızda bizi sevən bir çox adam olduğunu öyrəndim".

Səhifəni hazırladı: ŞAHNAZ

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.300

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"E-Q" mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)